



## Milli qürurun təntənəsi

Ordu hər bir xalqın qürur yeridir. Güclü orduya malik olmaq, bir xalqın müstəqil dövlətə sahib olmasıdır. Bu dövlətin varlığı, sərhədlərinin toxunulmazlığı uğrunda canından belə keçməyə hazır övladlar yetirməsidir.

Bu gün beynəlxalq aləm Azərbaycanı daha həssaslıqla öyrənməyə başlayıb. Vətən müharibəsindəki qələbimizdən sonra hər kəsin bizə diqqət daha da artıb. Dünya ölkəmizin yürüdüüyü inkişaf siyasətindən, əldə etdiklərindən nəticə çıxarmağa daha da meyilli görünür. Çünki Azərbaycan dövləti o qədər də uzun olmayan illər ərzində çoxlarının xəyal belə etmədiklərini gerçəyə çevirməyi bacarıb. Dövlətimiz regionda yeni realitələri yaradıb. Bu realitələr qlobal dünyanın yeni inkişaf trendlərindən, dünyanın hazırkı durumundan doğan realitələrdir.

Dünya dəyişir, şərtlər başqalası. Yeni maraqlar formalaşır.

Ali Baş Komandan İlham Əliyevin dünyanın ən güclü orduları arasında qərarlaşdırdığı Azərbaycan Ordusu bizi ən ulvi arzularımıza qovuşdurdu. Zəfəri ilə tarix yazdı. Düşməni torpaqlarımızdan qovdu. Təxminən 30 il əvvəl müstəqilliyini yenidən qazanmış ölkəmizi xaosdan, naş siyasətçilərdən, hərə-mərclikdən xilas etdi. Havadarlarının əli ilə cənnət yurdlarımızı zəbt edən azgün düşmənin özü haqqında yaratdığı mif darmadağın oldu. Sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vuruldu. Bütün dünya gördü ki, dövrümüzdə haqqı sübuta yetirməkdən ötrü tək beynəlxalq hüquq normaları kifayət etmir. Ədalətin sənin tərəfində olması ilə iş bitmir. Qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə, vuran əlinin ağırlığını da göstərməlisən. Düşməni demir yumruğun gücünü duymalıdır. Başa düşməlidir ki, rəqibi ondan daha üstündür, havadarlarının köməyi onu bu zərbdən

xilas edə bilməyəcək. Bu gün Azərbaycanın Müzəffər Ordusu tarixinin ən güclü mərhələsini yaşayır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü və etdiyi çıxış böyük tarixi əhəmiyyətə malik idi. Bu, Vətən müharibəsindəki parlaq qələbimizdən sonra Silahlı Qüvvələr Günü münasibətilə keçirilən ilk belə tədbir idi. Ənənəvi olaraq hər il 26 iyun günü hərbiçilərlə olan görüşlərin əsas mövzusu, təbii ki, torpaqlarımızın azadlığı ilə bağlı olurdu. Bu il isə Silahlı Qüvvələr Günü ölkəmizin hər yerində Qələbə ab-havasında qeyd edilirdi. Bu məqama çıxışında Prezident İlham Əliyev də toxundu: "Hər il bu bayramı qeyd edərkən biz özümüzdə söz verirdik ki, neyin bahasına olursa olsun doğma torpaqlarımızı işğalçıların əzab edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Günü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb. Biz bütün gücümüzü səfərbər edərək düşməni sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".

Zəfərə qovuşduran tarixi yol

Dövlət rəhbərimiz bizi bu zəfərə qovuşduran böyük tarixi yola da nəzər sald. Qısa müddətdə əldə olunan müqəmməl nəticələr, adətən uzun zaman hazırlıqları sayəsində mümkün

olur. Azərbaycan da Vətən müharibəsini cəmi 44 günə möhtəşəm qələbə ilə tamamladı. İllərlə öz hərbi gücü haqqında miflər uydurmuş düşmənin ordusunu bir neçə günün içində tamamilə darmadağın etdi. Ölkəmiz bu Zəfərə hazırlaşdı. Sülh danışıqlarına sadiqliyini qorumaqla, problemin dinc yolla həllinə nail olmaq cəhdləri ilə yanaşı, ordumuz da günbəgün gücləndirilirdi. Dünyada beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulduğunu, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmadığını, işğalçı Ermənistanın getdikcə daha da azgünləşdiyini görəndə ölkəmiz hərəərəfli hazırlıq işlərini genişləndirdi. Azərbaycanın tarixi qələbəsini təmin edən amillərdən biri də budur ki, ölkəmiz aparıcı işlərə dövlət rəhbərimizin də diqqətə çatdırdığı kimi, vahid konsepsiya çərçivəsində yaxınlaşır və uğur qazanır.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu prosesinin başlanması nizamı ordunun formalaşdırılmasına şərait yaratmışdı. Azərbaycan buna paralel olaraq beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirməyə başlamışdı. Xüsusilə son illər ərzində aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdilər. Azərbaycan beynəlxalq hüququn bu münasibətdə məhz bizim tərəfimizdə olduğunu bütün dünyaya sübut etməyi bacarmışdı. Bu o qədər də asan iş deyildi.

Ardı 3-cü səh.

## İlham Əliyev ABŞ Prezidentini təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-ailləri cənab Cozef Baydenə



Hörmətli cənab Prezident!

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakterli dəşiyən münasibətlərimiz, ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur.

İrmiqiyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyləndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də "Cənub qaz dəhlizi"nin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.

Münaqişənin başa çatması bölgədə yeni geosiyasi realitələri yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış realitəyə uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik.

İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafərlərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdər gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Amerika Birləşmiş Ştatlarına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2021-ci il

## BVF: "Azərbaycan hökuməti xarici şokların təsirini çevikliklə yumşalda bilmişdir"

Beynəlxalq Valyuta Fondu (BVF) Nizamnaməsinin IV maddəsi üzrə Missiya Azərbaycan barədə hesabatını yayıb. Hesabatın əsas məqamlarını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı hesabatda Azərbaycan iqtisadiyyatının COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalmasının qeyd edildiyini vurğulayıb.

Ardı 3-cü səh.

## Mediada islahatların ilkin nəticələri uğurludur

Bu islahatlara kölgə salmaq cəhdi subyektiv və qərəzli yanaşmadan başqa bir şey deyildir

Söz və mətbuat azadlığının təmin olunması Azərbaycanın demokratik inkişafının əsas göstəricilərindən biridir. Ölkəmizdə dövlət medianın inkişafına dəstəyini heç vaxt əsirgəmir. Medianın İnkişafı Agentliyinin (MEDIA) yaradılması isə bu sahədə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, çap və onlayn media orqanlarının fəaliyyətinin stimullaşdırılmasını yeni mərhələyə yüksəltdi.

Yeni fəaliyyət modeli

Qısa müddətdir ki, yaradılmasına baxmayaraq, MEDIA tərəfindən tamamilə yeni fəaliyyət modeli ortaya qoyulub. Kütləvi informasiya vasitələrinin dəstəklənməsi ilə bağlı nümayiş etdirilən təşəbbüslər kifayət qədər çoxşaxəli və rəngarəngdir. İlk dəfə olaraq çap mətbuatı ilə yanaşı, onlayn mediaya da dövlət dəstəyinin həyata keçirilməsinə başlanılıb.

Peşəkar jurnalistikanın inkişafına, media sahəsində idarəçilik, menecment və digər sahələrdə üzrə daha məzmunlu tədris kurslarının həyata keçirilməsinə start verilib. Agentliyin və ADA Universitetinin İxtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru" mövzusunda keçirilən silsilə seminarlar böyük əks-səda doğurub.

Ardı 4-cü səh.

## Taxıl biçini dağlıq ərazilərdə sürətlə davam edir



Şamaxı rayonunun 20-dək icra nümayəndəliyində taxıl biçini başa çatıb və bu mühüm kampaniya hazırda şimal dağlıq ərazilərində sürətlə davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari mövsümdə 40 min 440,3 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 30 min 620,5 hektarı buğda, 9819,8 hektarı isə arpadır. İndiyədək zəmilərin yarıdan çoxu - 25 min 395 hektarı biçilib. Biçilən sahələrdən 52 min 570,7 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 21,3, arpa sahələrində isə 20,8 sentnerdir.

Hazırda rayonda biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün zəmilərə 30-dək kombayn çıxarılır.



## MƏĞLUB EDİLMƏZ İTALIYA

1/4 final

Belçika - İtaliya - 1:2  
Qol: Barella, 31 (0:1), İnsinye, 44 (0:2), Lukaku, 45+2 pen. (1:2)  
Baş hakim: Slavko Vinçič (Sloveniya)  
München, "München Futbol Arenası"

Mühəndə "Avro-2020"nin 1/4 final mərhələsində Belçika və İtaliya yığmaları üz-üzə gəldilər. Matçdan öncə görüşün nəticəsi ilə bağlı ünvanlanan suallara cavabımızda baş məşqçilərin meydançada tətbiq edəcəyi oyun anlayışının, matçın gedişinə nəzərdən edəcəyi dəyişikliklərin çox vacib olduğunu vurğulamışdıq.

Ardı 6-cı səh.







# “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 111-ci kitabı çapdan çıxıb

“Münaqişədən sonrakı inkişaf mövzusunda toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlarından məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 111-ci kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı söyləyib. Çoxcildliyin yeni kitabındakı materiallar 2021-ci ilin mart-may aylarını əhatə edir. İctimai-siyasi hadisələrə zəngin olan həmin dövrdə Prezident İlham Əliyev Füzuli, Xocavənd rayonlarında olub, Hadrut qəsəbəsində Dövlət bayrağımızı qaldırıb. Daha sonra Şuşa şəhərinə gedərək Cıdır düzündə Novruz tonqalını alovlandırıb və buradan Azərbaycan xalqına müraciət edib. Dövlət başçısının bu səfərləri barədə informasiyalar və çıxışlarının mətni yeni kitabda daxil edilib. Neşrdə Azərbaycan Prezidentinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşündə etdiyi çıxışın mətni, Zəngilan sakinləri ilə görüşü haqqında materiallar da yer alıb.

Oxucular bu kitabda Azərbaycan Prezidentinin Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışının, Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərarqahında keçirilmiş tədbirdə videomüraciətinin, BMT-nin “Asiya və Sakit okean hövzəsində re-



gional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusunda neşr edilmiş 77-ci sessiyasında videoformatda çıxışının mətnləri ilə tanış ola bilərlər.

Yeni nəşrdə Prezident İlham Əliyevin Azərbaycanı işğar səfərə gəlmiş Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü və sənədlərin imzalanması haqqında informasiya, iki dövlətin liderlərinin mətbuata bəyanatlarının mətnləri verilib. Ki-

tabda Azərbaycan Prezidentinin Slovakiya, Rusiya, Türkiyə və digər dövlətlərdən ölkəmizə gəlmiş nümayəndə heyətləri ilə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Osəyminlə, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozokla görüşləri haqqında materiallar da toplanıb. Azərbaycan Prezidentinin Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarı və ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü, Dünya Bankının regional direktoru Sebastian Molineus, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul etməsi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusla, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşləri barədə materiallar da kitabına daxil edilib.

Çoxcildliyin 111-ci kitabında Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılış mərasimində iştirakına dair informasiya və Parkla tanışlıqdan sonra hərbi qulluqçularla görüşü zamanı çıxışının mətni verilib.

Neşrdə dövlət başçısının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuş Zaur Mikayıyovla videoformatda qəbul edilən çıxışının mətni ilə də tanış olmaq mümkündür.

Bu kitabda Azərbaycan Prezidentinin Hacıqabul Sənaye Məhəlləsinin açılışında, Hacıqabul-Muğan avtomobil yolunun yenidən qurulmadan sonra istifadə verilməsi mərasimində iştirakına, Meyninq mənzilində fermer Elçən Xəlilovun pambıq tarlası ilə tanışlığına, “Agro Dairy” MMC aqroparkının təqdimatında, “Qarasu” yarımsənaye istismarına verilməsi, “Azərun Şamaxı Aqropark”ın açılışında iştirakına dair materiallar və Hacıqabulda Azərbaycan Televiziyasının müsahibəsinin mətni daxil olunub.

“Azərneşr” tərəfindən buraxılan 111-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə edilib.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolu təsdiq edilməsi barədə

## Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyun 2021-ci il

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

## Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyun 2021-ci il

## İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qorğahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilən tədbirlər haqqında danışılıb. Ərazilərin enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər müzakirə edilib, həmçinin elektroenergetika infrastrukturunu, ötürücü və paylayıcı şəbəkələri, yarımsənaye, istilik təchizatı üzrə görüləcək işlər və atılacaq növbəti addımlar haqqında müvafiq qurumların nümayəndələri tərəfindən təqdim

edilmiş məlumatlar dinlənilib. İşçi Qrupun öndü iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib.

Müvafiq ərazilərdə enerji infrastrukturunun bərpası ilə bağlı sahə işləri zamanı texniki təhlükəsizlik qaydalarına, xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsinin, müvafiq sahədə məlumatlılığın artırılmasının zəruriliyi vurğulanıb.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli sərəncamından irəli gələn vəzifələrin icrasının gedişi barədə müzakirələr aparılıb. “Yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması ilə əlaqədar Yaponiyanın “TEPCO” şirkətinin təqdimatı dinlənilib.

Şuşa şəhərində müəyyən edilmiş obyektlərin növbəti istilik mövsümündə istismar və istisna ilə təmin edilməsi üçün qazanxanaların tikintisi ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib.

Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı, həmçinin “Qız Qalası” hidroqoşğununun su ilə doldurulması üzrə görülən işlərə dair məlumat verilib, suallar cavablandırılıb.

İclasda həmçinin işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli, habelə Birləşmiş Krallıq və İsrail şirkətlərindən daxil olmuş təkliflər, avtomobil yolunun keçirdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili və sair kimi bir sıra məsələlər müzakirə edildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qorğahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı, həmçinin “Qız Qalası” hidroqoşğununun su ilə doldurulması üzrə görülən işlərə dair məlumat verilib, suallar cavablandırılıb.

İclasda həmçinin işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli, habelə Birləşmiş Krallıq və İsrail şirkətlərindən daxil olmuş təkliflər, avtomobil yolunun keçirdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili və sair kimi bir sıra məsələlər müzakirə edildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qorğahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

## Azərbaycanın qazandığı uğurlar xarici investitorlarda böyük marağ yaratmaqla yanaşı, onların ölkəmizə sərmayə qoymasına əlavə stimül verir

“Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizin perspektiv inkişafına əsaslanan olduqca mühüm layihədir. Belə ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyən edilib. Xarici sərmayədarların portfellerində əsas yerini neft və qaz sahəsinə sərmayənin qoyulması tutsa da, iqtisadi zonanın yaradılması nəticəsində, eyni zamanda iqtisadi əlaqələrin daha da genişləndirilməsi mümkün olacaq. Dövlət tərəfindən iqtisadiyyata göstərilən xüsusi marağın nəticəsi olaraq yaranacaq yeni iqtisadi model öz üstünlüyünü qısa zamanda göstərəcək. Ələt Azad İqtisadi Zonasının 60 hektarda layihələndirmə başa çatıb və inşaat işləri başlayıb, infrastruktur yaradılır”.



Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədriinin müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev söyləyib.

Ələt Azad İqtisadi Zonasının yaradılması, eyni zamanda, ölkəmizin biznes mühitinin daha da sağlamlaşdırılmasına şərait yaradacağını bildiren Milli Məclis Sədriinin müavini qeyd edib ki, hazırda pandemiya dünya iqtisadiyyatına olduqca böyük ziyan vurub. Bir çox ölkələrin iqtisadi tarazlığın pozulması səbəbindən böyük miqdarda borcu yaranıb və onlar bunu kompensasiya etmək üçün Dünya Bankı da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq maliyyə qurumlarından yardım alıblar. Lakin ölkəmizin iqtisadi potensialının artması nəticəsində Azərbaycan pandemiya ilə mübarizədə üzüağ çıxmağı bacardığı, üstelk, 30-dan çox ölkəyə və bir sıra beynəlxalq təşkilatlara maliyyə yardımı da göstərdi.

Ələt Azad İqtisadi Zonasının yaradılması, eyni zamanda, ölkəmizin biznes mühitinin daha da sağlamlaşdırılmasına şərait yaradacağını bildiren Milli Məclis Sədriinin müavini qeyd edib ki, hazırda pandemiya dünya iqtisadiyyatına olduqca böyük ziyan vurub. Bir çox ölkələrin iqtisadi tarazlığın pozulması səbəbindən böyük miqdarda borcu yaranıb və onlar bunu kompensasiya etmək üçün Dünya Bankı da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq maliyyə qurumlarından yardım alıblar. Lakin ölkəmizin iqtisadi potensialının artması nəticəsində Azərbaycan pandemiya ilə mübarizədə üzüağ çıxmağı bacardığı, üstelk, 30-dan çox ölkəyə və bir sıra beynəlxalq təşkilatlara maliyyə yardımı da göstərdi.

## Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturunu bərpa olunub

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı haqq savaşını əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir çox dinc şəhər və rayonları raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədilib ki, bu cinayətlər nəticəsində günahsız vətəndaşlarımız vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastrukturaya ciddi zərər vurulub.



AZƏRTAC xəbər verir ki, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə dövlət başçısının 2020-ci il 6 noyabr tarixli müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyəti nəticəsində qısa müddət ərzində qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb və bu çərçivədə 11 şəhər, eyni zamanda rayon ərazisində bərpa və yenidənqurma işlərinə başlanılıb. Bu ərazilərimizdən biri də Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq, düşmən hücumlarına qarşı qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.

Tərtər rayonu ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna dəyən böyük ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub. Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçünün yol örtüyünə ziyan dəyib.

Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə rayon

ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində fərlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yarasız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görüldü. Sözügedən işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca isə respublika əhəmiyyətli digər yolun, Tərtər-Hındarx avtomobil yolunun təmiri işlərinə başlanılıb.

Bundan başqa, yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq - Rəcəbil, Seydimli və Düyerli yolları, eyni zamanda Buruc-Güləbatlı və Bəyim-Sarova avtomobil yolları təmir olunub. Növbəti mərhələ olaraq isə Qaraqoyunlu-Küçürlü avtomobil yolunun təmiri həyata keçiriləcək.

Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şixəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işləri yekunlaşdırılıb. Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üföki nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə aparılıb.

Əlaqələndirmə Qorğahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiya həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qorğahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.



Azad İqtisadi Zonanın fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına böyük cəmlənmə gətirəcəyini vurğulayan A.Əliyev bildirdi ki, bu sahədə atılacaq addımlar dövlətimizin başçısı tərəfindən diqqətlə hesablanıb, ilk növbədə, Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında müvafiq sənəd imzalanıb. Sonra həmin sənədin icrasının təmin edilməsi məqsədilə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

“Qeyd etməliyə ki, xarici investitorların cəlb edilməsi məqsədilə bu sahədə qanunvericilik bazası tam formalaşdırılıb və iqtisadi zonanın fəaliyyət qaydaları ilə tanışlıq hamı üçün əlçatan olub. Eyni zamanda, ölkəmizdə çox gözəl investisiya iqlimi var ki, bu da Azərbaycanı kifayət qədər böyük sərmayənin cəlb edəcəyini proqnozlaşdırmağa imkan verir. Bu gün iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir və Dünya Bankının “Doing Business” hesablarında Azərbaycan 190 ölkə arasında 28-ci yere layiq görülüb. Bu sahədə qazanılmış uğurlar investitorlarda böyük marağ yaratmaqla yanaşı, onların ölkəmizə sərmayə qoymasına əlavə stimül verir. Ən mühüm faktlardan biri - ölkəmizdəki təhlükəsiz mühit xarici investitorların cəlb edilməsi üçün əsas meqamlardan biridir. Azərbaycanın neftli regionun, həmçinin dünyanın ən güclü ölkələrindən biri olması, habelə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ölkəmizin həm də qüdrətinin göstəricisidir”, - deyə A.Əliyev əlavə edib.



## Bakıda keçirilən “Mustafa Kamal Atatürk-2021” təlimi başa çatıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər haqqında ərazinin məketi üzərində etirafı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə qatılan şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktik icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.







# Milli qürurun təntənəsi

## Əvvəlki 1-ci səh.

Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi uzun illər ərzində beynəlxalq ictimaiyyəti yalanlarla aldadırdılar. Məsələ ətrafında saxta real-lıqlar formalaşdırılmışdır. Növbəti mərhələdə isə bu saxtakarlığı legitimləşdir-mək niyyəti ilə iş aparılırdı. Çox məhdud imkanlarla illər ərzində beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarına nail olmaq Azərbaycan üçün əsas vəzifələrdən idi. Ölkəmiz buna nail ola bildi. Dünyanın BMT, Qoşulmağa Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatları Azərbaycan rəhbərliyinin apardığı sistemli diplomatik iş sayəsində mövqeyimizi, ümumən isə real həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etdilər.

Prezident İlham Əliyev çıxışında məsələ ilə bağlı xüsusi vurğuladı: "Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və ikinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan, demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdədir. Bütün ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını yenidən diqqətlə nəzərdən keçiririk. Amma bizim voruzlaşma fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsvir var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələr barəbər-hüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırır".

## Məqsədyönlü siyasət

Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmiz bu münasibətdə ortalığa beynəlxalq hüquq, ədalət, güc qoyub. Dövlət rəhbərliyimiz böyük ölkələrin onlara sərf edən qərarları icra edib, sərf etməyiblər. İcra etməməsi reallığımıza da təəssüflə toxundu. Qeyd etdi ki, belə olmasaydı, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasına dair qətnamələri 30 il ərzində kağız üzərində qalmazdı. Bu münasibət özünü də bir daha göstərdi ki, beynəlxalq hüquq normaları sanki kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayanlar üçün yazılıb. Nüfuzlu dövlətlər buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi də yoxdur. Ona görə də Azərbaycanın güc toplaması, məsələnin hərbi yolla həlli ləhbü idi. Bunların hamısını birlikdə həyata keçirilməsi Azərbaycanın gələcəyə hazırlanması və qarşıya qoyulan milli hədəflərə doğru ardıcıl şəkildə irəliləməsi idi.

Prezident İlham Əliyev ordunun möhkəmləndirilməsinə paralel olaraq ölkənin iqtisadi güc toplamasına da ən zəruri amillərdən biri kimi xüsusi diqqət yönəltdi. Vurğuladı ki, ölkəmizin iqtisadi müstəqilliyə nail olması dövlət rəhbəri kimi onun başlıca vəzifələrindən olub və biz bunu artıq neçə ildir ki, təmin etmişik: "Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir".

Azərbaycanın öz iqtisadi imkanları hesabına bu illər ərzində dost ölkələrə göstərdiyi kömək, beynəlxalq tərəfdaşlıqları daha da gücləndirməsi tarixi qələbəmizə böyük töhfələr verdi. Aparıldığımız haqq savaşında bir çox ölkələr Azərbaycanın mövqeyinə dəstək oldular. Ermənipərəst qüvvələrin beynəlxalq platformalarda həyata keçirmək istədikləri xəbis niyyətlərin qarşısı alındı. Bir sözlə, İkinci Qarabağ müharibəsi bir tərəfdən də Azərbaycanın gücünü, iqtisadi imkanlarını, hərbi qüdrətini, beynəlxalq əlaqələrini bütün dünyaya göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. XXI əsrin innovativ müharibəsini aparmaqla dünyanın hərbi tarixində yeni bir səhifə açmış ordumuzun ən müasir texnika ilə təchizatı, mütəmən olaraq keçirilmiş təlimlər, döyüş

potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılmış siyasətin tərkib hissəsidir.

## Tarixin ən güclü Azərbaycanı

İstənilən müharibədə əldə edilmiş qələbə əgər abadlıq-quruculuq işləri ilə davam etdirilməyib, onun tarixi dəyəri azalır. Qələbə öz əsas məqsədinə çatma bilmir. Çünki əsl qələbənin hədəfləri inkişaf, tikib-qurmağa, rifah, insanın ləyaqətli həyatına, xoşbəxtliyinə nail olmaqdır. 30 il ərzində işğal altındakı torpaqlarımızda dağıdıcıdan başqa bir iş görməmiş erməni vandallarından fərqli olaraq Azərbaycan bu məsələdə də bütün dünya üçün bir nümunə göstərir. İşğaldan azad edilmiş bölgələrimizdə böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə rağmen, kifayət qədər genişmiqyaslı layihələrə başlanılıb. Azərbaycan Prezidenti qeyd etdi ki, əgər bizdə bu hazırlıq olmasaydı, bizim edə bilməzdik: "İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilə bilməz, bunların heç yüzdəbirini edə bilməzən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nayin hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümlü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycanıdır və heç vaxt, çoxəsirlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır".

Prezident İlham Əliyev bu hazırlıq işlərinin aparılmasına əsas amil kimi xalq-iqtidar birliyinin rolunu xüsusi vurğuladı. Aparılan siyasətin xalq tərəfindən dəstəkləndiyini, bu siyasətə böyük inanım olduğunu qeyd etdi: "Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz "nəyi nə vaxt, necə etmək lazımdır" deyəndə, məhz bunu nəzərdə tuturuq". Bu gün biz xoş arzularla yaşayan gələcəyini içindəyik.

## Ermənistan baş verənlərdən nəticə çıxarmalıdır

Azərbaycan Prezidenti çıxışında Ermənistan və erməni xalqının, eyni zamanda regionda maraqları olan global güclərin çıxarmalı olduğu bir çox nəticələri barədə də fikirlər söylədi. Ölkə rəhbəri bölgənin sülhpərvər və açar dövləti kimi Azərbaycanın müharibədə maraqlı olmadığını, əksinə, regionda əmin-amanlıq, əməkdaşlıq və qarşılıqlı inqərasayaya malik olmaq istəyini, lakin özünü müdafiə qabiliyyətini də həmişə diqqətdə saxlayacağı haqda məlum ünvanlara və bədxahlığımıza sözünü yitirdi. Dövlətimizin başçısı diplomatik dil ilə çatdırdı ki, müharibə arzulamayan Azərbaycanı kimsə zəif bilib silahlə təhdid etmək fikrinə düşsə, o zaman cavabını necə lazımdır alacaq. Bununla belə yaranmış realıqdan sonra bölgədə sülhün, qarşılıqlı əməkdaşlığın, inkişaf mühtinin təmin olunmasına indi hər kəs çalışmalıdır.

"Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilir-di. Azərbaycan ictimaiyyəti də bildirdi, beynəlxalq vasitəçilər də bildirdi, biz də bildirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü bürüzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çəxinlər. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmədik və bu gün də istəmirik. Hesab edirik ki, müharibə riskini sifirə endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü

başlanmışdır", - dedi Azərbaycan Prezidenti.

İşğalçı siyasət ucbatından acınacaqlı vəziyyətlə üzləşən, münafişinin qan tökülmədən, sülh yolu ilə həlli üçün ver-diyimiz şansları yanlış dəyərləndirərək bizim zəifliyimiz kimi yozan, sonunda isə bütün ordusu cəmi bir neçə günün içində darmadağın edilən Ermənistanı və onun xalqını dövlətimizin başçısı bir daha ibrət dərəsi götürməyə çağırdı: "Aprel döyüşləri Ermənistanı dars oldu. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərəzini götürmüş-dük və gücümüzü, peşekarlığımızı bir daha göstərmişdik. O da dars oldu. Nəhayət, İkinci Qarabağ müharibəsi ələ dərslər oldu ki, onlar bu dərslər əbədii yadda saxlayacaqlar".

Azərbaycan regionda aparıcı rolunu, iqtisadi və hərbi üstünlüyünü bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyev müharibədən sonra artıq müvafiq göstərişlər verildiyini, yeni müqavilələrin imzalandığını, yeni silahları, müasir texnologiyalar əsasında texnikanın alınması prosesinin başlandığını, Silahlı Qüvvələrimizin struktur islahatlarının təsdiqləndiyini qeyd etdi: "Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistan isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, neinki dağılımı, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik".

## "Dağlıq Qarabağ" adlı ərəzi vahidi yoxdur

Bu şəraitdə Ermənistanın acınacaqlı vəziyyətdən çıxması üçün yeganə yol öz qonşuları ilə, ilk növbədə Azərbaycanla normal əlaqələr qurmaq və ərəzi iddialarından, düşmənçilikdən, işğal siyasətindən əl çəkməkdir. Azərbaycan indiyə qədər tərəfdarları bütün mənfur əməllərinə rağmen yenə də regionda sülhün, sabitliyin, davamlı inkişafın, əməkdaşlıq mühtinin təmin olunması naminə Ermənistanı bu şans verir. Əlbəttə, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Verdiyimiz şəhidlər, ermənilərin tərəfdarları Xocalı soyqırımını, erməni vandallarının tarmar etdikləri şəhərlərimiz, dağılımış qəbir-lərimiz, təhqir edilmiş məscidlərimiz heç zaman unudulan deyil.

Dövlət rəhbərliyimiz də qeyd etdiyi kimi, indi bir çox məqamlar Ermənistanın davranışından, regional məsələlərə yanaşmalarından asılıdır. "Hər halda, biz Ermənistanı da bölgədə istədiyimizə nail ola bilməyəcək. Bütün kommunikasiya-ları çəkməmiş, enerji xətlərini çəkməmiş, demir yollarını, bütün neqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosese qoşul-maq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından".

Amma bir şərtlə ki, bədnam qonşularımız və onları su bulandıran havadarları "Dağlıq Qarabağ" adlı ərəzi vahidini, "Dağlıq Qarabağ münafişini" anlayışını artıq mövcud olmadığını bilsinlər. Görüşdə bu fikirlər də xüsusi vurğulandı ki, Azərbaycanla düşmənçiliyini Ermənistanı nə qədər ağır başa gəldiyini düşünüb həsablaya bilən insanlar tapılmadı. Ermənilər 30 il ərzində özlərinə müstəqil dövlət qura bilməyiblər. Onlar hələ də xarici dairələrdən və xarici hərbi yardımdan asılı durumdadırlar. Əhalisinin böyük hissəsi ölkəni tərk edərek gedib. Orduda xidmət etməyə gəncər tapılmır. Uzun illərdən bəri qapalı qalan sərhədləri ilə sosial-iqtisadi inkişaf üçün heç bir imkan görünmür. Onları düşmənçilik və Azərbaycan xalqına nifrət hissi bu günə salıb.

Azərbaycanın qələbəsi ədalət, qürur, milli ləyaqət, xalqımızın ayıllıq ru-hunun təntənəsidir. Bu ruh isə bizi hər zaman gücləndirəcək.

**İradə ƏLİYEVA,**  
"Azərbaycan"

# Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın "Svit tane, ək son" ("Dünya yuxutek əriyir") kitabı Kiyevdə nəşr olunub. Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəngin ənənəli "Yaroslavov Val" nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qri-qori Quseynovdur. Kitabın dizayn tərtibində Leyla Əliyevanın mütləf rəsmlərindən istifadə olunub.

## Ağrını bədi söze çevirmək istedadı...

Lesya Mudrak kitabdakı "Ağrını bədi söze çevirmək istedadı..." seriyəli "Ön söz"ündə yazır: "Əlində tutduğun bu kitab Azərbaycanın gənc, istedadlı şairi, imzası təkə Qafqaz oxucu auditoriyasına yox, Avropa poeziya xiridar-larına da yaxşı tanış olan Leyla Əliyeva-nın ukrain dilinə tərcümə olunmuş "Svit tane, ək son" ("Dünya yuxutek əriyir") kitabıdır.

Şairin xaricdə işıq üzü görən ilk kitabı - 2016-cı ildə Minskə (Belarus dilində) nəşr olunmuş "List" şeirlər toplusu-dur. Eyniadlı kitabın 2018-ci ildə ingilis dilində Londonda ("The World Dissolves like a Dream") təqdimatı keçirilmişdir.

Heç şübhəsiz ki, Ukrayna oxucusu tarixi diskursu dərin köklərə söykənən bu şərx ölkəsinin qədim və məşhur poetik ənənələri ilə yaxından tanışdır. Azərbaycanı kişi poeziyası ilə yanaşı, bərabər şərtlərlə inkişaf etmiş qadın poeziyası ənənələri hər zaman xüsusi maraq doğurmuşdur. Gözəl qəzəllər müəllifi olan klassik Azərbaycan şairi Məhsət Gəncə-yi böyük Ömər Xəyyamın müasiri olub. Azərbaycanca qədim dövrlərdən bəri "aşiq sənəti" deyilən ədəbi cərəyan mövcud olub ki, burada qadın şairlər hər zaman kişi şairlərlə yaradıcı rəqəbat aparı-bır. Burada söhbət sevgi lirikasından gedir. Belə ki, "aşiq" sözü ukrain dilinə "aşiq", "vurgun" kimi tərcümə edilir. Azərbaycanın ən məşhur aşiq-şairlərindən Ağabəyimin ağa Ağabacı, Heyran xanım, Fatimə xanım Kəminanın və digərlərinin adını çəkmək olar. Azərbaycanın şərx ənənələrini zərif örtüyünə bürünən qadın poeziyası irsinin unikal səmimiyyətini və paklığını heç də təsadüf saymaq olmaz. Əlbəttə, zaman ötdükcə poetik üslublar dəyişir, amma qadın dövrünün əbədiyaşar bədi yaradıcılıq xüsusiyyətləri müasir ədəbi prosədə də öz əzəlliyini qoruyub saxlayır.

Leyla Əliyevanın "Svit tane, ək son" kitabını dilimizə çevirərkən, bacardığını qədər müəllifin obrazına girməyə, daxil olmağın yaratdığı monotonlaşmanın bir növ "ifaçısı" olmağa çalışmış. Səmiyyə deyim ki, iş heç də asan başa gəlmədi, tərcümə prosesi bir neçə ay çəkdi. Təəsüflə deməliyəm ki, heç poeziyası ənənələri XVIII əsrə dayaqlansa da, bu gün demək olar ki, itirilib. Silabotikanın (yunanca "Syllabe" - tərkib, tonos - vurgu deməkdir) əsas prinsipləri misrada vurğulu və vurğusuz hecaların bölgüsü ilə təkrarlanaraq, ritm - ahəng axıcılığı yad-rətməsinə əsaslanır. Mətnin quruluşu burada mahiyyət etibarilə təyinedici qismində çıxış edir, üstəlik, bu quruluşu yad-rad normativlərin gözənilməsi zəruriliyi meydana çıxır. Tərcüməçinin fəvqəlvəzifəsi də bundan ibarətdir. Orjinala işləyən tərcüməçi yuxarıda qeyd olunan-



larla yanaşı, əsərin daxili dramizmini, emosional özəlliklərini və ana sūjetini bütönlükdə oxucuya çatdırma bilməlidir. Leyla Əliyevanın lirik qəhrəmanı kimdir? Mənim təəssüratlarıma görə bu, son dərəcə həssas qəlbə, romantik təbiətə, ADI-də XUSUSI olanı görmək qabiliyyətinə malik olan bir qadındır. Üstəlik, o altruistdir - həyatda baş verənlərin çoxdan göylərə həll olduğuna, bəşəriyyətin bütün sirlərindən yalnız Tanrı-nın aqah olduğuna, günahları bağışla-yanın, iman gətirənləri hər zaman İlahi sevginin işıqlı yoluna çıxaran məhz O olduğuna inanır.

Leylanın yaradıcılığı sūjeti, çoxşəxli, müəyyən mənada pırtıcaqdır. Bu mənada onun şeirlərində irihəcmli poemalara xas hekayə üslubu nəzərə çarpır. Kitab daxil edilmiş şeirləri bu mövzular üzrə təsnifatlaşdırmaq olar: "Sevgi", "Vətən", "Fəlsəfə". Eyni zamanda, bu müxtəlif səpkili mövzuların üzvi şəkildə bir-birilə vəhdət təşkil etdiyi və müəllifin fərdi üslubunun bütöv mənzərəsini yaratdığı nəzərə çarpır.

"Svit tane, ək son" kitabını əlinə alan həzrişsiz oxucu, bəlkə də səhifələrdə rastlaşdığı dərin sətirlərlə mənaları dərhal anlamaya da bilər. Bunun səbəbi gənc şairin daxili aləminin klassik tərkinli üsluba açılması, əslində, hər şeiri ilə biza Şekspirin əbədi "olum, ya ölüm" sualı ilə müraciet etməsidir.

Azərbaycan Xalq yazıçısı Afaq Məsud Leyla Əliyevanın kitabına yazdığı "Ön söz"də qeyd edir ki: "İlahi sevgi-dən və mərhəmətdən bədrilənmiş bu aləmi islanmadan, üşümədən, titrəmədən tərk etmək, oralarından sakitcə uzaqlaşmaq olmur". Eyni zamanda o əmin-dir: "ağrını bədi söze köçürmək" istəda-dı heç də hər kəsə verilmir...

Həqiqətən də gənc şairin misralarında Ağrı əsas ontoloji öçü vahididir, bu ağrının gizli mahiyyəti isə alleqoriya və metaforlarla üzə çıxır:

*Ey qara qu quşu, yalqızsan yəna İnanım dəyirsən, itmiş ruhlara? Sən qəmli, həm zərif, həm çox gözəlsən, Çox da sevilmişim... həm də lap tənha.*

*Ey qara qu quşu, ölmüş anları Əridib qərq edir çaylar dibinə... Müəllim ifadə qeyb olur burda Müəllimlə ruhlar görüşür yənə...*

*Qəlbə işıq dolu, qara qu quşu! Məne sən yaşadın ötən çağları! Çox şeyi anladın bu gün dostuna, Bil ki, unutmaram bu yaxşılığı...*

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, gənc şair öz nəslidəşlərinin əksəriyyətinə fərqli olaraq, urbanist şair deyil. Leyla təbiətə, onun şəfəverici mahiyyətinə, bütün canlı aləmin eksizten-sial dūsturuna yaxından bələddir. Leyla Əliyevanın şeirlərində mütləf şəhər və ölkələrə səfərlərindən aldığı

təəssüratları yer alsada, doğma vətəni Azərbaycana olan sonsuz sevgisi yara-dıcılığında qırmızı xətə keçir:

*Xəzarın qoxusu, İçərişəhər... Abşeron bürküsü, Xəzri, Gilavar... Qəfil qonaqların səsi, hay-küyü... Mənim doğma Bakım, darıxdım yaman...*

Bəzən adama ələ gəlir ki, Leylanın qəhrəmanı formaca sadə, məzmunca isə mürəkkəb olan qadın səadətini ax-tarmaqdan yorulub-usanmır. "Dayana-caq", "İntizar", "Gözləyirəm sakitcə", "Gəlib yetişməz olan qırmızı avtobus..." Axsamlar arzu rənginə boyanaraq, onu təkrar-təkrar, özünü doğma və rahat hiss etdiyi evinə qaytaran qırmızı avtobus...

*Qəm sakit axşamlı döyüdü qapımı, Qapını bağlamaq çıxıb yadımdan. Sən ay qəfil qonaq, gəl, keç içəri, Qonaq olan evdə darıxmır insan.*

*Buyur, keç, mən sənə bir çay da süzüm, Seçim müəbbənin en yaxşısından. Qəm, mən sənəniyəm, sən heç darıxmı, Hələ darıxmağa tapırız zaman.*

*Axşam qayıtmağa söz verib mənə Yənə gedəcəksən səhərə yaxın... Yox, əgər bu səhər yağışlar yağsa, Dərhal gər qayıt, köksümə sığın.*

*Gözləməydim səni, bilirsənmi, qəm? Sənəlik küsməyə ürəkəndə şadam. İkicə fincana çay da süzmüşəm, Bilirəm, hər zaman yaxınlıqdasan.*

*Mən üzli olsaydım, qəm, bilirsənmi, Şübhəsiz, yanımdan qovardım səni. Mənsə gözləyirəm... rəhm et, başa düş, Dəyərlı vaxtımı alma əlimdən.*

*Bütün saatları, bəlkə, sındıraq? Onların başqa bir çarəsinə var? Qərar vermişsən, qonaq qalmağı, Gəl, ay qəm, sənəndir mən, nə olar?!*

Leyla Əliyevanın kitabı dünyanın faniyyətinə doğan hiss və həyəcanlı dramatik ifadəsidir. Bu poetik ədəbi irsin sədəliyi və təbiiyyəti sözün pramateryası ilə qəribə bir vəhdət təşkil edir. Öz dövrünün və dünyanın səyahətinə çıxan yeni nəslin, yenica doğulmaqda olan fərqli bir müasirliyin ayrılmaz hissəsi olan bu kitab, hansısa tarixdənənkar, daha doğrusu, tarixəqədərki ümumbəşəri kosmik empiriyalardan xəbər verir...

*Yaşanmış anları yaddaşdan silib Qoy aparsın qəyət, üzümə umma. Yazın göz yaşına çevilsən də qar, Özgə dərdlərin təsəlli umma.*

*Bir gün Yər üzündə lap tək də qalsan, Qalsan bu tələyin yol ayrıcında, Görsən kimsə yoxdu, boşdu bu dünya, Bil ki, tək deyilsən, O var yanında...*

# BVF: "Azərbaycan hökuməti xarici şokların təsirini cəvəkliliklə yumşalda bilmişdir"

## Əvvəlki 1-ci səh.

Daha sonra V.Qasımlı əlavə edib: "Əlbəttə, sadalanan səbəblərdən başqa öten il quraqlıq və Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu Vətən müharibəsinin də iqtisadi təsirləri olmuşdur. BVF-nin missiyası hesab edir ki, bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühtinin daha da yaxşılaşması, idarəetmə və şəffafliq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şəxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır. Hesabatda qeyd edilir ki, davam edən vaksinasiya və iqtisadiyyatın tədricən açılması nəticəsində iqtisadi artım bu il 2,3 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz proqnozlaşdırılır.

Öten il qeyri-neft sektorunun 2,6 faiz kiçilməsini nəzərə alanda, builki 3,6 faizlik artım proqnozu onun göstərir ki, qeyri-neft sektoru nəinki tam bərpə oluna, hətta bəhrədən əvvəlki həcmi öte bilər. Neft-qaz sektorunun keçən illi 7,2 faiz geriləməsinə bu il "Cənub qaz dəhlizi" hesabına mavi yanacaq istehsalının artması kompensasiya edəcək, hətta neft-qaz sektorunda real olaraq 0,2 faiz də olsa artım proqnozlaşdırılır.

İİTKM-nin icraçı direktoru V.Qasımlı bildirir ki, Azərbaycanın fiskal balansını və cari hesabları balanslı COVID-19-dan əvvəlki əhəmiyyəti müsbət zonadan öten il mənfəzi zonaya daxil oldu da, bu il "ətkiz balans"larda bərpə proqnozlaşdırılır. "Qaz ixracının artması, neft qiymətlərinin artımı 70 dolları ötməsi və qeyri-neft ixracının ikirəqəmli hədlərdə böyüməsi

cari hesabları balansının müsbət saldosu-nun bu il ÜDM-in 2,4 faizi həddində olacağını proqnozlaşdırmağa əsas verir. COVID-19-la mübarizə və işğaldan azad olunan ərəzələrin rekonstruksiya xərcləri artırdığından, icmal büdcəsinin bu il proqnozlaşdırılan ÜDM-in 5,6 faizi səviyyəsində olan kəsiri növbəti ildən azalaraq 3 faizə enməsi gözlənilir. "Ətkiz balans"ların vəziyyəti ilə idxal inflyasiyası nəzərə alınanda inflyasiyanın Mərkəzi Bankın hədəflədiyi "dəhliz"də - 4 faiz ci-varında olması proqnozlaşdırılır. İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, ələcə də pul kütləsinin artması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. "Ətkiz balans"ın yaxşılaşması və dövlətin borcunun məqbul həddi makroiqtisadi sabitliyin əsas lövbəri - manatın məzənnəsinin sabitliyinə də müsbət təsir edir".

İİTKM-nin təqdim etdiyi şərhə bildirilir ki, 2020-ci bəhrən ilində fiskal siya-sət cəvəkliliyi ilə seçildi və avtomatik stabilizatorlar şoklara cavab verdi, hətta fiskal qaydaların təbiiqi müvafəqəti dayandırıldı: "Lakin uzunmüddətli dönmədə yeni fiskal qaydaların işlənilməsi, dövlət maliyyəsinin daha da təkmilləşdirilməsi, xərcləmələrin, subsidiyaların və dövlət sektorunda məşğulluğun səmərəliliyinin artırılması, vergi-gömrük iznibatçılığının yaxşılaşdırılması, ən əsası isə dövlət müəssisələrinin islahatları hesabına fiskal konsolidasiyaya getmək mümkündür. "Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qayda-ları"na uyğun olaraq qüvvədə olan və ya təklif olunan vergi və gömrük güzəşət və azadomalarnın büdcə ilə yanaşı iqtisa-

di və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Sadalanan addımlar həm də fiskal dayaqlıq üçün əhəmiyyətlidir."

İİTKM-nin icraçı direktoru BVF-nin hesabına monetar siyasət barədə məsələlərə də şərh edərək aşağıdakı məqamlara diqqət yetirmişdir: "Bəhrən ilində rəquliyatı tətil, istehlakçı hüquqlarının qorunması, dijitallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, kredit ekspansiyasının təşviqi və maliyyə dayanıqlılığında dəstək tədbirləri həyata keçirildi. BVF-nin hesabatında xüsusi də uqot dərcəsinin aşağı salınması və monetar yumşalma xüsusi qeyd olunsada da, kredit faizləri hələ də yüksək qiymətləndirilir. Bank sektorunda kapital adekvatlığı və likvidlik göstəriciləri normativdən artıqdır, bankların göstəriciləri yaxşılaşır. Bu ilin ilk 5 ayında bank sistemi üzrə kredit portfeli 3,8 faiz, o cümlədən biznes kreditləri 2,4 faiz artsa da, monetar siyasətin qısamüddətli dönmədə iqtisadi fəallığı və real sektoru canlanmasına daha çox töhfəsi, həmçinin monetar transmissiya gücünün artması arzulonandır."

V.Qasımlı yekunda BVF-nin hesabatında struktur islahatlarına toxunmuşdur: "Neft ehtiyatlarının tükənməsi, rəqəmsal transformasiya və yaşıllı inkişaf pərdəməsi, habelə Qarabağın reintegrasiyası Azərbaycan iqtisadiyyatının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş yeni milli prioritetləri əsasında restrukturizasiyanın zəruri edir".

**Bahadır İMANQULİYEV,**  
"Azərbaycan"





## Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olunub



Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif edildiyi dövlət mükafatı onların ailələrinə təqdim olunub.

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun, "Qarabağ" ordenli şəhid Taleh Kərimovun, kapitan Fərx Həşimovun, gizir Şəhriyar Quliyev, miçman Rus-

lan Rəcəbovun və Zaur Ələsgərlinin dövlət təltifləri ailələrinə verilib.

Sumqayıtda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi, general-mayor Natiq Qarayev, şəhidlərin ailə üzvləri və digərləri iştirak edib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş

şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxışlarda bildirilib ki, müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək mənfi düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-İqtidar birliyi, güclü ordumuz və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb. Vətən müharibəsində Sumqayıtdan minlərlə gənc iştirak edib. Onlardan 105 nəfəri Sumqayıtda Şəhidlər xiyabanında dəfn edilib, 300-dən çoxu isə sağlamlığını itirərək qazi adını alıb.

Təltiflər qəbul edən şəhid ailələri hərbiçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



## Şərəfli zabit ömrü

Yaxşı kişinin oğlu

- Anam laçındır, atam bərdəli. Babamgil Laçından gəlib Tərtərdə, Anarın ailəsi yaşayan kənddə məskunlaşmışdır. Babamgildə yaşadığım üçün orta məktəbi də o kənddə oxumuşam. Qayınatam ingilis dilindən dərs deyirdi. Anardan əvvəl qaynata bəyənib mənə. Orta məktəbi bitirəndən sonra Gəncədə Pedaqoji Universitetə qəbul olundum.

Anar o vaxt artıq zabit idi. Onu Cəxiyaya hərbi kurslara göndərmişlər. Gətməzdən əvvəl atası deyib ki, hərbcinin gərəki yaxşı ailəsi olsun, odur ki, evlən, sənədən nigarən qalmaq. Həm də məsləhət görüb ki, get filan qızı gör, istəyib, istəməmək qərarı səndir. İmtahanları verib yeni qayıtmışdım evə. Gəlib haradansa kənddən müşahidə edib, dostuna deyib ki, mən getdim, atamgildə de, el-çi getsinlər o qıza. 2006-cı ilin yanvar ayında elçilər gəldi, mənə ancaq şəklini göstərdilər, razılıq verdim. Evdə hamı təəccübləndi ki, görmədiyim oğlana necə razılıq verdin? Dedim onun atası Vəqif müəllim çox gözəl insandır, yaxşı müəllimdir, elə atanın oğlu pis ola bilməz. Pis oğul olsaydı, Vəqif müəllim mənə rəva görməzdi. Anar Cəxiyada olduğundan nişan üzünü də barmağıma ailəsi taxdı. Üç ay sonra Anar Cəxiyadan qayıtdı. Ailəlikcə bizə gəldilər, ilk görüşümüz də onda oldu. Həmin gün ikilikdə mənə ancaq hərbcinin xanımı necə olmalıdır, onu nələrlə gözləyir müvzusunda söhbətlər etdi. Necə deyirdi, zabit xanımı olmağın tələmini keçdi. Sonra da bir qızılıq bağışladı, "anlamını özün bilir-sən" dedi. O qədar abırılı-həyəli insan idi ki, həmişə fikrini üstüörtülü çatdırırdı.

Sevgidən yoğrulmuşdu

- Səkkiz ay nişanlı qaldıq. 2006-cı ilin sentyabr ayında toyumuz oldu. Özümü çox şanslı qadın hesab edirəm ki, qarşıma elə bir insan çıxıb. O xoşbəxtliyi ruhumla hiss edirəm. Anar kimi insanla yaşamaşam, onun xanımı olmuşam. Anar təcridatda qaldıqda sevgidən yoğrulmuşdu. Çox vətənpərvər idi, vətəni çox sevirdi. Valideynləri sevirdi, ailəsini sevirdi. Eyni sevgini övladlarımızda qarşı da gördüm. Demək, bunlar hamısı bir-biri ilə bağlıdır. Ailəsinə sevməyən, vətəniyə də sevməz. Anar deyirdi ki, yaxşı komandir yüz nəfərlik heyətə əmr verən deyil, onlara öz ailəsi kimi yanaşan, onları sevəndir. Bu gün də 20 il əvvəl onun əsgəri olmuş adamlar zəng edib haqqında minnətdarlıqla danışırlar. Hamısı da eyni fikirləri deyir ki, biza ata idi, qardaş idi, qayğımıza qalardı. Anar ilkin tibbi yardımçı idi, qızdırmanı necə salmaq, qarınağrı-daha, başağrısını nəyemək lazımdır, hamısını həkim kimi bilirdi. Deyirdi, komandanlığın altında çoxlu əsgər var, dağ başında oluruq, hər şey ola bilər, onlara mən cavabdehəm. İlkin yardımçı mən göstərməliyəm.

Ötən ilin sentyabrında evliliyiminizin 14 il tamam oldu. Mənə elə gəlir ki, 14 il yox, dünyaya gələndən onunla yaşamaşam. O qədar dolu yaşadığım ki, o illər... Bəlkə də 14 ilin 4 ilini bir yerə olmuşuq, amma çox zəngin həyatımız vardı. Təlimlərdə olurdu, xarici ölkələrə kurslara gedirdi. Elə təkcə 2019-cu ildə bir ay Qarsda təlimdə oldu, beş ay Pakistanda, sonra da Azərbaycanın özündə. O ilin beş ayını bir yerə olduq. Həsratlə gəlmiş gözleymirdik, o həsrət də bizə ağır gəlməyib, gözleməklə şirin olub. 14 il o qədar xoşbəxt olmuşuq ki, hər anını yazsam cild-cild kitablara sığışdırma bilmərəm.

2007-ci ildə ilk övladımız oldu. Hər bir ad təklif etdi, amma Anar dedi ki, qızımın adını özüm qoyacam, səninə Nigar yazdırırdı. İkinci övladımız dünyaya gəlməmiş ağır əməliyyat keçirdim, itirdik onu. Anar həmişə deyirdi ki, görməşəm də, o uşağı hiss edirəm, xatırlayıram. Anar sağlığımda dərhal o sözü yadıma düşdü. Düşündüm ki, gəldi onun yanına.

## Bizim hekayəmiz

Qatı duman Şuşanın başına dolanıb ətrafını örtmüşdü. Şəhərə gedən yollar da duman içində idi. Soyuq iliyə işləyirdi, göz-gözü görmürdü. Lakin 200 nəfərlik təcürbəli xüsusi təyinatlı dəstə hara getməli olduğunu bilirdi. Şəhərə qədər yüksəkliyi azad etməli idilər. Yüksəklik alınmadan əməliyyat baş tutmazdı. Ətrafda yalnız soyuğun tükürpədicisi vıyılısı eşidilirdi...

Arabir Anar Əliyevin pıçıtı ilə verdiyi istiqamətlər soyuğun səsinə qarışıb döyüşçülərin qulağına axırdı...

Anar Əliyev 1980-ci il avqustun 28-də Kəlbəcərdə ziyalı ailəsində doğulmuşdu. Valideynləri müəllim olub. Anar ailənin üç övladından ən kiçiyi idi. Onun 2 yaşında valideynləri Ağdərənin Göyax kəndində müəllim işləməyə göndərilirdi. Ailə 1988-ci ilə qədər bu kənddə yaşayıb. Həmin il erməni terrorundan sonra Tərtər rayonunun Bayımsarov kəndində məskunlaşmışlar. Orta məktəbin 8-ci sinfini bitirəndən sonra Anar zabit olmaq arzusu ilə Naxçıvanı adına Hərbi Liseyə qəbul olub. 1997-ci ildən isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsilini davam etdirib.

Hekayənin burdan sonrasını onun həyat yoldaşının dilindən eşidəcəyik. "Bizim hekayəmiz" in qonağı şəhid polkovnik-leytenant Anar Əliyevin xanımı Vüsalə Əliyevadır...



arasında saxlayıram, axı Anarın əli deyib o pula...

Nigari öpüdü, mənəmə görəydü, Əli həyatda oynayırdı, dedi onu da görüb gedəcəm işə. Sən demə, vidalaşmağa gəlibmiş. Həmişə onu nəzərlərimlə pəncərədən, sonra da evyandan yola salardım. Anar da dönüb evyana baxıb sonra gedərdi. Evyandan soruşdum ki, Əlini gördün? Cavab vermədi, üzünü çevirib baxmadan oturdum maşına getdi. İndi anlayıram ki, kövrəlib, mən görməyim deyə dönüb baxmayıb.

Oktyabrın 12-si axşam artıq Füzuli istiqamətində döyüşdə idi. Dedi ki, sabahdan mənə zəng çatmayacaq, narahat olma, özüm imkan olan kimi zəng edəcəyəm. Xeyir-dua verdim ona. Dedim, səni qələbə ilə gözləyirik. Onun peşəkərliyinə, təcürbəli zabit olmasına o qədər inanırdım ki, ölümünü heç ağılımın ucundan da keçirmirdim. Anara xeyir-dua verəndə o, dedi ki, haqqını halal et, halallaşdıq, amma yənə də ağılıma əbədi ayrılıq gəlmədi, sağ qayıdacağıma çox inanırdım. Anar da deyirdi ki, narahat olmayın, qələbə çalıb, torpaqları geri alıb qayıdacağıq.

O gecə yuxuda gördüm ki...

- Son dəfə oktyabrın 18-i danışırdı. Oktyabrın 21-də isə şəhid oldu. O gecə Anarı yuxuda gördüm. Haradansa sahədə, suyun içində idi. Oyanımdı, çox narahat oldum. Həqiqətən də üzümlük sahəsində döyüşdə şəhid olub.

Şuşa ətrafında Tuğ kəndində düşmənin düz ortasına sızıblar. Həmin istiqamətdə irəliləmək çətin imiş. Komandanlıq Anara deyib ki, sən bacarıcaqsan. Həmin yüksəklik Şuşaya yol açırdı. General-mayor Zaur Məmmədov Anara deyib ki, əməliyyatın açarı o yüksəklikdədir. Əməliyyatın uğurla başa çatıb və yüksəkliyi azad edilib. Əlbəyaxa döyüşə çıxıblar, çiyindən yara alıb, amma elə də döyüşmüş. Əlbəyaxa döyüşdə düşmənin əlindəki avtomatdan, yaxından açılan atəş Anarın güzündən deyib. Anar yaralanıb, yüksəkliyi saxlayın əmri verib, saat 7-də özü şəhid olub.

Gözüm qapıda Anarı gözləyirdim

- Mənə həqiqəti deyənlər yox idi. Kimdən soruşurdusam, deyirdi ki, yarıdır. Gah deyirdilər rayondadır, gah da deyirdilər Bakıya aparılıb. Düşündüm ki, Anar yüngül yara ilə hospitalda yatmaq deməli, ağır yaralıdır. Sonuncu gecə mənə dedilər ki, hospitala gətirilib, səhər gedəcəyik yanına. Səhərə qədər şəklini qoyub qarşıma dua oxudum. Hospitalın həyatına girəndə gördüm fəxr qarovul durub, yenə ağılıma heç nə gəlmədi. Dedim yaqın şəhid var, onu aparacağılar. Bir də gördüm həyatın ortasına bir tabut qoyulub, üstündə Anarın şəkli. Ondan sonrasını xatırlamıram...

Dəfn etmişdik, amma yənə gözüm qapıda Anarı axtarırdı. Ağılayırdım, qəhər mənə boğurdu, içimdə qaydacağına inam hələ də itməmişdi. Bir döyüş yoldaşı bütün hadisəni, son savasını, yanında Anarın necə yaralandığını danışırdı mənə... Ondan sonra anladım ki, Anar artıq yoxdur.

Anarla fəxr edirəm. Övladlarına da aşılayıram ki, atanızla fəxr edin. 23 il şərəfli zabit ömrü yaşayıb Anar, Vətən yolunda şəhid olub. Hamı onu çox sevirdi və heç kim Anarın xidmətlərini unutmaz, çünki elə bir qəhrəman insan unudulma bilməz. Onun övladlarını adına layiq böyütməyə çalışıram...

Ölümündən sonra Anar Əliyev "Vətən Müharibəsi Qəhrəmanı" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Məzarı İl Fəxr xiyabandır. Ruhu rahatdır, çünki canını verdiyi torpaqlar azaddır.

...Hava açılmağa doğru gedirdi, duman da çəkilmişdi, ətrafı bir hüzar hakim kəşmişdi. Birazdan Şuşanın göylərindən günəş gülmüşəyib, ilıq şüalarını düşmənlə tapdağından yenidən azad edilmiş torpağa yollayacaqdı. Torpaq işə uğrunda can verib ona sığınmış oğulları bağına basıb sabahı gözləyirdi...

Ramilə QURBANLI, "Azərbaycan"

## Mediada islahatların ilkin nəticələri uğurludur

Bu islahatlara kölgə salmaq cəhdi subyektiv və qərəzli yanaşmadan başqa bir şey deyildir

Əvvəli 1-ci səh.

Seminarların təşkilində məqsəd müasir media mühitə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə islahatları genişləndirmək prosesinə təkan verməkdir. İyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvlərinin iştirakı nəzərdə tutulub. Bundan əvvəl isə ADA Universiteti ilə birgə təşkil edilən "Media və kommunikasiya siyasəti medianın gözü ilə" mövzusunda seminarlar keçirilmişdir.

Agentlik yazı müsabiqələri ilə bağlı şərtləri də tamamilə fərqlidir. Məsələn, ötən ay elan edilmiş müsabiqənin şərtlərinə əsasən jurnalın 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialını təqdim edə bilər. Yəni Agentlik konkret istiqamət müəyyən etmir və mövzu seçiminə jurnalın öz ixtiyarına buraxır.

Beləliklə, MEDIA tərəfindən hansısa tədbirin həyata keçirildiyi barədə görüntü yadıradır. Bu tədbirlərin hər biri medianın inkişafı və dəstəklənməsi istiqamətində səmərəli nəticələri olan, hədəfinə çatın məqsədyönlü addımların atılması ilə yadda qalır.

Onlayn media orqanları da dəstəkdən yararlanırlar

Agentliyin media orqanlarının dəstəklənməsi ilə bağlı şərtləri də əvvəlkilərdən tamamilə fərqlidir. Yəni, bu müsabiqələr əvvəlki ənənələrin davamı deyil. İndi qəzetin yalnız tirajı deyil, həm də dizaynı və məzmunu dəyərləndirilir. Köhnə ənənələrdən fərqlənən ciddi məqalələrdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyənləşdirilib və həmin tələblərə riayət edilməsinə MEDIA tərəfindən xüsusi nəzərət olunur. Aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilərsə, o zaman həmin vəsait dayandırılacaq.

MEDIA-nın fəaliyyətində diqqətli çəkin məqamlardan, daha doğrusu, yeniliklərdən biri də onlayn mediaya da (vəb-saytlar) dövlət dəstəyinin həyata keçirilməsidir. Bu, Azərbaycanın media aləmi üçün yenilikdir, çünki buna qədər dəstək yalnız qəzetlərə göstərilirdi. Bundan sonra isə onlayn media orqanları da dövlət dəstəyindən yararlanırlar. Hətta ilk dəfə olaraq idman məzmunlu xəbərlər istehsal edən vəb-saytlara da layihədə iştirak etmək hüququ tanınmışdır. Məqsəd qəzetlərlə yanaşı, onlayn media subyektlərinin də inkişafı, onların iqtisadi müstəqilliklərinin gücləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsidir.

Agentlik müsabiqənin qiymətləndirilməsində obyektiv-



liyi və müasir standartları əsas götürüb. Onlayn media subyektlərinin gün ərzində ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməsi vacib hesab edilir. Qiymətləndirmə zamanı media subyektlərinin oxunulmuş dərcatlarının müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakterli, mövzuların jurnalistik ümumi prinsiplərinə uyğunluğu, mətləblərin üslub keyfiyyətləri, dilin norması və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərə yer verilməsi, plagiat materialların həcmi, dizaynının müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının fəallığı kimi meyarlar nəzərə alınır.

Onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqə ümumilikdə 96 vəb-sayt müraciət edib, mövcud maddi imkanları nəzərə alınmaqla, müsabiqə qaydalarına cavab verən 39 vəb-sayt qalib elan olunub.

İslahatların ləkələmək istəyənlər məqsədlərinə çatmayacaqlar

Onlayn media subyektləri üçün müsabiqənin cavabları bir sıra vəb-saytlar qane etməyib. 96 vəb-saytdan 39-nun elan edilməsi o deməkdir ki, onların böyük əksəriyyəti tələblərə cavab verməyib. Bu gün axtarsaq Azərbaycanın internet şəbəkəsində bəlkə daha çox vəb-sayt tapa bilərik. Amma az-çox onlayn media aləminə bələd olan jurnalist bilir ki, həmin vəb-saytların böyük əksəriyyəti gün ərzində sifir özüne məxsus olan bir dəndə də olsun xəbər yayımlamır. Onların demək olar ki, hər biri digər saytlarda dərc olunan xəbərləri köçürməklə fəaliyyətlərini tamamlayır.

Media aləmi yaradıcılıq, təşəbbüskarlıq tələb edir. İ-

Rəşad CƏFƏRLİ, "Azərbaycan"





# 2021-ci il "Nizami Gəncəvi ili" dir

## Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərir həyat!



### Klassik irsimiz



Hər iki müəllif çox qısa şəkildə şairin bu qəzəlinə münasibət bildirmişdir. Nizamının yalnız bir oğlu olduğunu qeyd edən təzkirə müəlliflərinin (Dövlətşah Səmərqəndi, Lütfəli bəy Azər və b.) fikirlərini təkbiz edən erkən yaşlarında ölmüş oğluna yazdığı mərsiyəsi haqqında Məhəmməd Ovfiyə əsasən məlumat verən M.Ə.Rəsulzadə "Nizamının Məhəmməddən başqa bir oğlu olduğuna hökm vermək lazım gəlir" və ailəsinə göstərdiyi məhəbbət və qayğı ilə yanaşı, məhz bu mərsiyə də "Nizamının nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırır" yazsa da, bu şeirin "naməlum, yad bir gəncə yazıldığı" iddia edənlər də vardır" fikri ilə az öncə söylədiyi mülahizələrini şübhə altına alır. M.Ə.Rəsulzadə qəzəlin poetik tərcüməsini də vermişdir və bu, mərsiyənin Azərbaycan dilində bizə məlum olan yeganə bədii tərcüməsidir.


yeganə real biqrafik detaldır, - deyə qeyd edir və deməli, haqqında bəhs etdiyimiz faktı şairin tərcümeyi-halına aid edir: "...элегия (марсийе) на безвременную смерть юного сына, ...у Ауфи - единственная реально биографическая черта о Низами..."

Nizami Gəncəvinin oğlunun ölümünə mərsiyə kimi yazdığı "Ey şödə həmsərə xubane-beheşt" misrası bir oğlu olduğuna hökm vermək lazım gəlir" və ailəsinə göstərdiyi məhəbbət və qayğı ilə yanaşı, məhz bu mərsiyə də "Nizamının nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırır" yazsa da, bu şeirin "naməlum, yad bir gəncə yazıldığı" iddia edənlər də vardır" fikri ilə az öncə söylədiyi mülahizələrini şübhə altına alır. M.Ə.Rəsulzadə qəzəlin poetik tərcüməsini də vermişdir və bu, mərsiyənin Azərbaycan dilində bizə məlum olan yeganə bədii tərcüməsidir.

da, M.Ə.Rəsulzadə və X.Yusifinin göstərilən əsərləri istisna olmaqla, onun həyatından bir məqamı açıqlayan adıçəkilən qəzəl xatırlanır.

Nizami Gəncəvi irsi ilə məşğul olmuş görkəmli alim Səid Nəfisi də hazırladığı "Nizami Gəncəvinin qəzəli və qəzəllər divanı" kitabında şairin "Ey şödə..." qəzəlini "Dər mərsiyəyə pesər quyəd" ("Oğluna mərsiyəsində deməkdir") başlığı altında vermişdir.

Qəzəldə günahlardan xali yeni-yetmə övladını itirən atanın çəkdiyi acılar bədii ifadəsini tapmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, biz şairin oğlunun bu haqda bəhs edən tədqiqatçıların yazdığı kimi, körpə iken deyil, məhz yeniyetmə yaşlarında vəfat ediyini düşünürük. Çünki müəllif bir neçə yerdə "hələ üzündən tük çıxmamış", "sənin yenicə çıxmış tükürün" ifadələrini işlədir. Zənnimizcə, körpə, çox kiçik yaşlı uşaq üçün bu ifadələrin işlənməsi məntiqli görünür. Şair hələ təbiətin üzündə izlər qoymağa macal tapmadığı, yeni hələ üzündə xətti (tükü) olmayan oğlunun torpağına qanlı göz yaşları axıtıldığını söyləyir. Şeirde kədərli ifadəsi ilə yanaşı, "Kim yazdı sənə bu qədəri" deyən şairin taleyə etirazını da duymamaq olmur.



Ilyas ibn Yusif

## Nizami ilə Nəvai irsinin mif və folklor qaynaqları arasdırılmaqdadır

Milli şüur "Oğuznamə"də şifahi olaraq yaşasa da, onu yazılı ədəbiyyata ilk dəfə keçirən Nizami Gəncəvi olub

Söz dühalının ədəbi-bədii irsinə nəzər saldıqca, onların bəşəri fikirlərinin hələ də ciddi araşdırılmaya ehtiyac olduğu açıq-aydın hiss edilir. Dühalın elmi-nəzəri düşüncələrinin fəlsəfi yəqin ki, yüz illər bundan sonra da araşdırmaların, tədqiqatların mövzusu olacaq.

Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla bu il Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən tədbirlər artıq silsilə halını alıb. İlin əvvəlindən koronavirus pandemiyası ilə əlaqədar tədbirlərin onlayn formada təşkilinə də Nizami irsinə xalq məhəbbətinin və dövlət qayğısının bariz nümunəsidir.

Bu mənada AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə "Nizami və Nəvai irsinin mif və folklor qaynaqları" mövzusunda keçirilən beynəlxalq elmi konfrans xatırlamaq yerinə düşərdi. Dahi Nizami Gəncəvi və Əlişir Nəvainin yubileylərinə həsr edilmiş konfransa AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov Nizami Gəncəvi yaradıcılığının ümumtürk mədəniyyətinin, xüsusən ədəbiyyatının inkişafındakı əvəzolunmaz rolundan danışarkən Əlişir Nəvainin də Nizami Gəncəvi ədəbi məktəbinin nümayəndələrindən biri, "Xəmsə" yaradan sənətkar olduğunu vurğulayıb.

AMEA Folklor İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səməd Abbaslı bildirir ki, Nəvai Orta əsr türk dünyasının əksər sənətkarlarından fərqli olaraq, əsərlərinin bir çox hissəsini doğma türk dilində yazmışdır. Alim akademik M.Kazımoğlu-İmanovun fikirlərinə istinad edərək Nəvainin həm də türk ədəbiyyatının və milliyyətinin bayrağını qaldırdığını söyləyir. "O, türk dilində ədəbiyyat yaratmaq, bu yolla türk millətini vahid hala gətirmək kimi böyük işlərə məşğul olub və bundan fəxr duyub" deyir.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edir ki, 2021-ci ilin Azərbaycanında "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədar keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Çünki dahi şairin həm ölkəmizə, həm də dünyaya yeni-dən tanıtılması istiqamətində görülən tədbirlər hələ də ciddi ehtiyac var. Türk dünyasının digər böyük sənətkarı Əlişir Nəvainin "Xəmsə"si Azərbaycan dilinə çevrilib və çapa təqdim olunub.

Bundan başqa, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Cəlal Qasımovun "Nizami Gəncəvinin milli və ədəbi kimliyi" mövzusunda məruzəsi də inanca məqamlarına görə olduqca maraqlıdır. Professor bildirir ki, "Nizami ili" təkcə şairin deyil, Azərbaycan ədəbiyyatının Nizamiyəqədərki və sonrakı mərhələlərini, onun müasirlərini, klassik əsərlərinin poetika, struktur, dil-üslub məsələlərini bir daha nəzərdən keçirmək, yeni fikirlər irəli sürmək, əsərlər yazmaq üçün gözəl imkan yaradır: "...Nizamının milli kimliyi məsələsi ötən əsrin 20-30-cu illərində meydana çıxıb. Bəzi dövletlərin elmi dairələri Nizamının milli kimliyi məsələsində öz milli maraqlarına uyğun mövqə tutur, onu özününküləşdirməyə çalışırdılar..."

Professor C.Qasımov eyni zamanda ötən əsrin 30-cu illərdə Səməd Vurğunun Nizami barədə fikirlərini, Aleksandr Fadayevin şairi rus adlandırmasını, farslar və ermənilərin isə onu fars, daşnaxanlılar bir qədər də ərəbi gəderək, "kürd kökənli fars" adlandırılmasına da diqqət çəkir.

Konfransa Özbəkistanın Səmərqənd Dövlət Xarici Diller İnstitutundan qatılan filologiya elmləri doktoru, professor Dilara Salohiyə "Şeyx Nizami və Əmir Nəvai epiq şeirində folklor elementlərinin yeri" mövzusunda çıxış edərək bildirir ki, Şərq epiq poeziyasının yenilənməsində Şeyx Nizami Gəncəvi və Əmir Əlişir Nəvainin bədii-estetik və ideoloji prinsipləri iki xalq folklor mənbələrindən istifadəyə əsaslanıb.

AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlinin da fikirləri onlayn şəkildə konfransa qatılanların marağına səbəb olub. Bildirir ki, türk dünyasının Orta əsrlərin müxtəlif çağlarında yaşayıb-yaradan iki böyük söz ustası - Nizami və Nəvai eyni kökdən gələn gen yaddaşına söykənib, epiq əsərlərini dünyanın ilkin ümumi strukturuna uyğun şəkildə qurmuşlar.

Bakı Dövlət Universitetinin professoru Ramiz Əskərov qeyd edir ki, Şərq ədəbiyyatında bir çox istedadlı şair "Xəmsə", hətta "Səbə" yazıb. Lakin bu işi ən mükəmməl şəkildə yerinə yetirən dörd dahi xəmsənəvis var ki, onlar da Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürəhman Cami və Əlişir Nəvaindir.

Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mamatkul Jurayevini "Əlişir Nəvainin əsərlərində "gül" və "ənqa" obrazlarının mifopoetik şərh" mövzusunda həsr edilən məruzəsi maraqlı və diqqətçəkəndir.

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy "Nizami və Nəvai yaradıcılığında folklor ənənələri" adlı məruzəsində göstərir ki, Nizamının "Xəmsə"si bütövlükdə türk milli-siyasi ideologiyasına xidmət edib. Milli şüur Nizamiyə qədər "Oğuznamə"də şifahi olaraq yaşasa da, onu yazılı ədəbiyyata ilk dəfə keçirən mütəfəkkir şair Nizami olub. Əlişir Nəvai isə türk etik-mədəni sistemində türklüyün ideologiyasını ortaya qoyub.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

# Nizamının həyatından bir məqam

### Şairin Məhəmməddən başqa da oğlu olub

Xəlil Yusifinin isə "Məhəmməd şairin yeganə övladı olmuşdur" (Əlyar S., Xəlil Y. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Ozan" nəşriyyatı, 2008. S. 136) qəti hökmündən az sonra "Nizamının əldə olan lirik şeirlərindən belə anlaşılır ki, onun Məhəmməddən başqa da övladı olmuşdur, körpə iken ölmüşdür" deməsi alimin M.Ovfi təzkirəsindəki şeiri nəzərdə tutduğunu göstərir. Başqa bir əsərində yer alan "M.Övfinin nümunə gətirdiyi şeirlərdən biri isə uşaqlıqdan ölənin bir oğlunun ölümü münasibəti ilə yazılmışdır" fikri isə X.Yusifinin bu faktı, yəni Nizami Gəncəvinin Məhəmməddən başqa da övladı olması faktını qəbul etdiyinə sübutdur.

Böyük Azərbaycan şairi Nizami. Bakı, EA Azfil. 1940. s. 29) fikrini irəli sürən Y.Bertels haqqında danışdığımız mərsiyənin də yer aldığı həmin "Lirika" kitabındakı ön sözdə Nizami Gəncəvinin həyatından danışarkən yazıb: "Известно лишь, что он женился на кыпчакской рабыне Афақ, подаренной ему меликом Дербенда. Низами страстно любил её и, когда она вскоре после рождения его единственно сына Мухаммеда (курсив бизимдир) умерла, всю свою любовь передал на этого ребёнка. Женат он был ещё два раза, но только первую жену вспоминает в своих поэмах с глубокой скорбью" (Бертельс. Е. Предисловие. // Низами. Лирика. Под редакцией Е.Э.Бертельса и К.А.Липскерова. Москва, "Оқуз" Государственное Издательство Художественной Литературы. 1947. s. 8). Görünür, bu qəzəl ya görkəmli sovet nizamışünasının diqqətini cəlb etməmiş, ya da mərsiyədə deyildiyi kimi, şairin oğlu çox erkən vəfat etdiyi üçün Bertels Məhəmməddən onun yeganə övladı kimi bəhs etmişdir. Elə buradaca qeyd edək ki, çox güman qəzəlin diqqətdən kənarında qalması isə əsas səbəbi məhz bu ikinci ehtimal olmuşdur.

Sovet şərqşünaslığı elmində böyük xidmətləri olmuş akademik A.Krımski də çox incə şəkildə Nizamının oğlunun ölümü məsələsini toxunmuşdur. Şairin tədqiq tarixində bəhs edən akademik İtalyan şərqşünası İ.Pitsinin fikirlərinə münasibət bildirərək onun gəncəli ustadın həyatına dair lakonik qeydlərini sənətlənir: "...о дворах которых, полным завистников, сам поэт и не стремился, а жил в благочестивом уединении; там его спокойствие иногда нарушалось лишь тяжёлыми ударами слепой судьбы, отнимавшей у него жену (женат он был три раза) или любимого сына" (kursiv bizimdir). Aydındır ki, burada söhbət Məhəmməddən gedə bilməz. A.Krımski İ.Pitsinin fikirlərinə şübhə doğuraçaq heç bir işarə belə etmir və dolayısı ilə Nizamının oğlunun olması faktını təsdiqləyir.

Sonralar Rüstəm Əliyev Nizami Gəncəvinin 1960-cı ildə Moskvada, 1981-ci ildə Bakıda rus dilində nəşr olunan "Lirika" kitablarına Tarkovskinin həmin tərcüməsini daxil etsə də, 1981 və 1991-ci illərdə Bakıda çıxan eyniadlı kitablarda N.Xatuntsev bədii, özünün isə filoloji tərcüməsini "Fraqment" ("Parçalar") başlığı altında təqdim etmişdir. Maraqlı və təəccüblü burasıdır ki, Nizami Gəncəvinin Azərbaycan dilində nəşr olunan lirik şeirlər topluslarında bu mərsiyəyə rast gəlmirik. Şairin həyat və yaradıcılığında bəhs edən monoqrafiya və tədqiqatlarda

Alimin bu məsələyə dair mövqeyi Məhəmməd Ovfi təzkirəsindən və orada verilən mərsiyənin məzmunundan danışarkən də aydın olur. Belə ki, A.Krımski "oğluna yazdığı mərsiyə haqqında sətirlər Ovfinin Nizami haqqında verdiyi

Tərcüməsi:  
Cənnət gözəlləri bir yastığa baş qoyan,  
Yavrum, gözəl üzünlə məzara oldun rəvan.  
Məyəsini həyatın, yavruçum, dərmədin,  
Vərdin cənnətlə oldun, cəhənnəmlə oldum.  
Ömür daha çəkmedi yanağına bir xətt nən,  
Kim yazmışdı başına bu qəzani biaman?  
Torpaq gözümə axan qanlı yaşla islansa,  
Kimsəyə gəlməz qərib, ey mənim canımda can.  
Su verməmək tarlaya necə mümkün olur ki,  
Üzündəki səbzəlik torpaqda tutmuş məkən.

Şeirde işlədilmiş təşbih və məcazlar şairin poetik fiqurlar çəlgindən bəhs edərək ondan da bir mənbə kimi faydalanmağa imkan verir.

Güman edirik ki, Nizami Gəncəvinin həyatından bəhs edən gələcək tədqiqatlarda bu məqamlar geniş işıqlandırılacaq və şairin əsərlərinin daha qədər və etibarlı əlyazmalarının dərinədən öyrənilməsi onun həyat və yaradıcılığının hələ bizə məlum olmayan çox gərəklı məqamlarının açılmasına vəsələ olacaq.

**Təhmina BƏDƏLOVA,**  
**AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Nizamışünaslıq şöbəsinin aparcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent**

Dünya ədəbiyyatının nadir söz dühalılarından olan Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı XIII əsrdən başlayaraq o dövürün əsas şeir antologiyası hesab olunan təzkirə müəlliflərinin diqqətini cəlb etmiş və bugünümdəkə gəlib çatan qədim mənbələrdə yer almışdır. Təbii ki, dahi şair haqqında etibarlı mənbədə deyilməmiş istənilən məlumat və ya Nizamiyə aid edilən şeir parçası həminin böyük-kiçikliyinə asılı olmayaraq bizim üçün qiymətlidir.

Nizami Gəncəvi haqqında məlumat verən ilk mənbə XIII əsr müəllifi Məhəmməd Ovfinin "Lübabül-əlbab" təzkirəsidir. Əlbəttə, bu təzkirə, onun müəllifi və burada dahi şair haqqında yer alan fikirlər indiyədək nizamışünasların diqqətini çəkməmiş, Nizamiddən bəhs edən tədqiqatçılar bu və ya digər münasibətlə "Lübabül-əlbab"dən də söz açmışlar. Lakin M.Ovfinin təzkirəsindəki məlumat və şeirlərlə bağlı üzərindən öləri keçilən məqamlar da var. Nizamiddən "Fəslə-seyom dər zəkrə-şüarəyə-Eraq və mozafatə-an" ("İraq və o bölgənin şairlərindən bəhs edən üçüncü fəsil") başlıqlı bölmədə danışan M.Ovfi şairin ünvanını "Əl-həkim əl-kamel Nezami əl-Gəncə" kimi göstərmişdir. O, Nizamının poemalarının hər birindən, Orta əsr təzkirələrinin tərtib və quruluş xüsusiyyətlərinə uyğun olaraq, təxminən bir-iki cümlə ilə bəhs etsə də, şairin "beş inci"sini çox yüksək qiymətləndirmiş, onları "fəzilətlər, biliklər xəzinəsi" ("gəncə-fezayel"), "lətifələr, hekayələr xəzinəsi" ("xəzanəyə-lətayef") adlandırmışdır. Təzkirə müəllifi Nizamının divanını görmədiyini söyləyir, ancaq Nişapurda bir şəxsdən eşitdiyi üç lirik şeirini əsərinə daxil edir. Bunlar "Hezar bar becan amədəst kərə-mərə" (Mənim işim min kərə cana gəlmişdir), "Coubecou moh-nəte-mən zə an roxe-gəndom q-nəst" (Mənim möhnətim (dərdu qənim) arpa-arpa o bugdayı üzün-

dəndir) və "Ey şödə həmsərə xubane-beheşt" (Ey cənnət gözəllərinin yoldaşı olan) misraları ilə başlayan qəzəllərdir.

Qeyd edək ki, hər üç qəzəl Mübariz Əlizadə tərəfindən filoloji tərcümə edilmişdir. Birincisi və üçüncü qəzəlin Azərbaycan dilində poetik tərcüməsinə rast gəlməyə də, ikinci qəzəl Xəlil Rza tərəfindən ilk misrası "Arpa qədər də tapıb yox, a bugdayı üzülün nigar!" şəklində olmaqla bədii tərcümə edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Nizami Gəncəvi qələminə məxsus olan hər bir misra nə qədər qiymətli olsa da, bu məqalədə şairin həyatından çox kiçik bir detallı aydınladıran üçüncü qəzəl üzərində dayanmaq istəyirik.

M.Ovfi bu qəzəli "Dər mərsiyəyə-pesər quyəd" ("Oğluna mərsiyəsində deyib") qeydi ilə təqdim etmişdir. Məlumdur ki, Nizamının heç bir əsərində Məhəmməddən başqa bir övladının nə adı çəkilmişdir, nə də onun haqqında hər hansı bir məlumat, o cümlədən də vəfatına dair işarə vardır. Bəlkə də bundan irəli gələrək istər təzkirəçilər, istərsə də Azərbaycan şairinin həyatını araşdıran tədqiqatçıların çox böyük əksəriyyəti Məhəmməddən şairin yeganə övladı kimi söz açmışlar. Lakin təbii ki, mərsiyəyə diqqət yetirənlər də olmuşdur. Bunlardan hələlik yalnız iki müəllifin adını qeyd edə bilərik: Məmməd Əmin Rəsulzadə və Xəlil Yusifli.

### Tədbir

## Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunmuş onlayn konfrans keçirilmişdir

Gəncə Dövlət Universiteti bir çox xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığı gündən-günə genişləndirir. Bu əməkdaşlıqda qarşda Türkiyənin ali təhsil müəssisələri xüsusi yer tutur. Belə təhsil ocaqlarından biri də İstanbul Universitetidir.

İyunun 29-da hər iki universitetin birgə təşkil etdiyi "Nizami Gəncəvi və Yunus Əmrə" adlı elmi-praktik konfransında maraqlı fikirlər səsləndirilmişdir. Onlayn şəkildə keçirilən konfrans giriş sözü ilə İstanbul Universitetinin professoru İlyas Topsakal açaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın verdiyi bəhrələrdən danışmış, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin, eləcə də türk xalqının görkəmli nümayəndəsi Yunus

Əmrənin yaradıcılıqlarına nəzər salmış və türk dünyasının iki böyük oğlunun dünya ədəbiyyatı xəzinəsinə verdiyi töhfələrdən danışmışdır.

Sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov keçirilən konfransın əhəmiyyətindən danışmış, Nizami Gəncəvinin və Yunus Əmrənin iki qarşda ölkənin bədii söz yaradıcılığında tutduğu mövqədən və hər iki söz ustasının yaradıcılığında söhbət açmışdır.



İstanbul Universitetinin rektoru, professor, doktor Mahmut AK, Milli Məclisin deputatları - Gəncə Dövlət Universitetinin prorektoru Pərvin

Kerimzadə və Müşfiq Cəfərov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk çıxış edərək Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığının əhəmiyyətindən söhbət açmışlar.

Sonra Gəncə Dövlət Universitetinin professoru, nizamışünas alim Xəlil Yusifinin "Nizami Gəncəvi və folklor", İstanbul Universitetinin professoru, doktor Hayati Develinin "Ortaq dil-ortaq ruh: Yunus Əmrə", Gəncə Dövlət Universitetinin professoru Sevdə Qurbanliyevanın "Nizami Gəncəvinin musiqi dünyası", İstanbul Universitetinin professoru, doktor Mücahit Kaçarın "Türkiyədə Nizami Gəncəvi haqqında yazılmış akademik çalışmalara baxış" mövzularında məruzələri dinlənilmişdir.

"Azərbaycan"





UEFA  
EURO2020



Əvvəlki 1-ci səh.

Qarşılaşmanın ilk dəqiqələrində müdafiə olunmaq taktikası seçən Belçika yığmasının baş məşqçisi Roberto Martinez isə italyalı həmkarı Roberto Mançiniyə təslim olduğunun mesajını vermişdi.

Belçikanın hazırkı heyəti daha çox hücum futbolu oynamağa imkan verir. İspaniyalı çalışdırıcı matçın ilk dəqiqələrindən müdafiə olunacağını göstərərək İtaliyaya daha rahat futbol oynamağa imkan verdi. Elə matçda italyanlar daha istekli başladılar. İlk dəqiqələrdən ötürmələrə üstünlük verərək oyunu meydanın Belçikaya aid hissəsində qurmağa başladılar.

Nominal meydan sahibləri isə topu rəqibə verərək müdafiə olunmaqla yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışdılar. Lakin bundan istifadə edə bilmirdi. Çünki İtaliya futbolçuları meydançada elə düzgün yerləşmişdilər ki, rəqibə boş zona qoyurdular. İtalyanlar itirilən hər topu tez zamanda qazanmaq bacarırdılar. Nəticədə 31-ci dəqiqədə Barella vurduğu qolla İtaliya millisini hesabda irəli çıxardı.

Qoldan sonra oyun planında edilən dəyişikliklər Belçika yığmasının daha çox hücum etməsinə səbəb oldu. Amma onların bu zaman meydanın mərkəzində itirdikləri topla İtalyanların əks-hücumları ilə nəticələndi. Belə epizodlardan birində İnsinye uzaqdan vurduğu mükəmməl qolla hesab arasındakı fərq 2 topa çatdırdı. Hər kas ilk hissənin bu hesabla başa çatacağını gözlədiyi bir vaxtda belçikalı futbolçuya qarşı carinə meydançasında edilən kobudlu-



## MƏĞLUBEDİLMƏZ İTALİYA

ğa görə sloveniyalı referi Slavko Vinçiq 11 metrlik nöqtəni göstərdi. Zərbəni dəqiq yerinə yetirən Lukaku hesab arasındakı fərq 1 topa çatdırdı. Onu da əlavə edək ki, ilk hissədə qaçıqlar Tibo Kurtua və Canluici Donnarumma möhtəşəm oyunları ilə yadda qaldılar.

Fasilədən sonra edilən dəyişikliklər belə Belçika millisinin hesabda tarazlığı bərpa etməsinə kömək olmadı. Meydanın İtaliyaya aid hissəsində tətbiq edilən pressing Mançininin komandasının topu özlərində saxlamağına imkan vermədi. Jorjinyo - Barella tandemi

müdafiədən topu hücum çıxartmada ciddi çətinliklərlə üzləşdi. Belçika seçməsi isə bir neçə real qol vəziyyətini boşa verməklə azarkeşlərini üzdü.

Nəticədə 2:1 hesabı ilə qələbə qazanan İtaliya millisi adını yarımfinala yazdırdı. Bununla da "Skuadra adzur-

ra" məğlubiyyətsizlik seriyasını 32 matçda çatdırdı.

Finala gedən yolda italyanların rəqibi İspaniya millisi olacaq. Azarkeşlər iyulun 6-da finala bərabər yarımfinal oyunu izləyə bilərlər.

Elçin CƏFƏROV,  
"Azərbaycan"

## İSPANLAR YARIMFİNALDA

Qarşılaşmadan önce İspaniya meydançaya 4-3-3, İsveçrə isə 5-4-1 taktiki sxemləri ilə düzüləcəyini göstərmişdi. İsveçrəlilər komanda şəklinə meydanın özlərinə aid hissəsində müdafiə olunmaq taktikası seçmişdilər.

Bu isə topun dalınca daha çox qaçmaq, fiziki güc itkisi demək idi. Nəticədə topa nəzarəti ələ keçirən ispanlar oyunu demək olar ki, İsveçrənin qapısı qarşısında keçirdilər. Qısa ötürmələrdən sonra müdafiənin arxasına atılan topla İsveçrəlilərin qapısı qarşısında təhlükəli epizodlar yaratmağa başladılar. Belə epizodlardan birində ispanlar Zakariyanın avtoqolu sayəsində hesabda irəli çıxdılar.

İspaniya yığmasının ən önəmli üstünlüklərindən biri isə itirdikləri topu qısa zaman kəsiyində yenidən qazanıb, rəqib futbolçuların boş zonalara açılmasına imkan verməməsi idi. Ancaq İsveçrə millisi necə kompakt müdafiə olunursa, hücumlara qoşulan zaman da eyni formada çoxalmağı bacaran komandadır. Bir neçə epizodda əks-hücumlar zamanı 7 nəfərle irəli çıxdıqlarını da gördük.

İspaniyanın müdafiə xəttini aşmaqda çətinlik çəkən İsveçrə futbolçuları isə uzaqdan vurduqları zərbələrlə qol vurmağa çalışdılar. Yekunda ardıcıl vurulan zərbələr 68-ci dəqiqədə öz nəticəsini verdi. Şakiri vurduğu qolla hesabda bərabərliyi bərpa etdi. Lakin fiziki yorğunluq və baş məşqçi Petkoviqin vaxtında düzgün oyunçu dəyişikliklərinə getməsi İsveçrə futbolçularının psixoloji olaraq qarşılaşmanı əlavə vaxta aparmaq istəklərini aydın şəkildə göstərdi.

İngiltərəli baş hakim Maykl Oliverin əlavə etdiyi 30 dəqiqədə də tərəflər hesabda irəli çıxa bilmədilər. Yekunda qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirildi. Qapıçı Sommerin söylədi də İsveçraya yar-

1/4 final

İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3)  
Qollar: Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)  
Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)  
Baş hakim: Maykl Oliver (İngiltərə)  
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"



dım etmədi. Yekunda penaltilərdə 3:1 hesabı ilə qələbə qazanan İspaniya millisi yarımfinala yüksəldi. Finala yüksəlmək üçün ispanlar iyulun 6-da Londonda İtaliya kollektivi ilə qarşılaşacaqlar.

## Mançini finali hədəfləyir



"Heç bir oyun seqmentində bizim üçün çətin olmadığını düşünürəm. Belçika kimi bir komandanı məğlub etmək üçün qüsuruz oynamaq lazım idi və bu gün tam olaraq belə oldu". Bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini "Avro-2020"nin 1/4 finalında Belçikaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"İki qol vurduq və daha çox fərqlənə bildik. Məncə qələbəyə tamamilə layiqlik. Növbəti hədəf İspaniya millisidir. Amma nə qədər irəliləsək, bir o qədər çətin olur. İndi sadəcə oyundakı qələbəmizi düşünmək istəyirik", - deyərək bildirdi.

Mançini komandasının oyun üslubundan məmnun olduğunu vurğulayıb: "Həqiqətən də yaxşı işlər görmüşük. Bu turnirdə hələ çox şey göstərməli olan komandamızın olduğunu anlayaraq "Uembli"yə gedirik. İspaniya da Belçika kimi çox sərt rəqibdir. İtaliya millisinin oyundan-oyuna irəlilədiyini düşünürəm. Çətin sınaqlardan çıxdıq, yaxşılaşdıq və yenə də inkişaf edə bilərik".

## "Turnirlə vidalaşdığımız üçün məyus oldum"

"Bu, böyük məyusluq, dərin kədərdir. Oyunçularımız mübarizədən belə kənarlaşdırılmağa layiq deyildi".

Bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martinez "Avro-2020"nin 1/4 finalında İtaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

"Rəqibi qeyd edəcəyəm. İtaliya birinci hissədə oyun şərtlərinə daha yaxşı uyğunlaşdı. Əks-hücumlarda onlara təhlükə yarada bildik. İkinci hissədə daha gərgin oynadıq və bərabərlik şansları yaratdıq. İkinci qol bizə yaxşı təkan verərdi. Ancaq heç kimi günahlandırma bilmərəm", - deyərək bildirdi. R. Martinez milli komandada qalib-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bu, çətin sualdır, turnirlə vidalaşdığımız üçün məyus oldum. Duyğular haqqında danışmaq istəmirəm. Oyundan sonra bu kimi sualları müzakirə etmək hələ tezdir".



## "Evə qürurla gedirik"

"Bu futbolçular qəhrəmanlardır. Mən komandamla, bütün oyunçularla qürur duyuram. Onlar bütün güclərini ortaya qoydular".

Bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviq "Avro-2020"nin 1/4 finalında İspaniyaya məğlub olduqları matç haqqında danışarkən deyib: "Onsuz da rəqibin gücünü bilirdik. Çünki çox böyük uğurlar əldə edə bilərdik. Penaltilər seriyasında məğlub olduğumuza baxmayaraq evə qürurla gedirik. Bu, lo-tərəyə idi. Təəssüf ki, qırmızı vərəqə son mərhələdə və əlavə vaxtda oyunumuzu çətinləşdirdi. Ancaq komandam mübarizəyə davam etməyə layiq idi".

## «Bəzən futbol çox qəddar olur»

Fransa millisinin üzvü Pol Poqba "Avro-2020"nin 1/8 finalında İsveçrəyə uduzaraq turnirdə mübarizəni dayandırdıqları matç haqqında fikirlərini bölüşüb.

29 yaşlı yarımmüdafiəçi bu bərədə öz "Instagram" hesabında etdiyi paylaşımında yazıb: "Bəzən futbol çox qəddar, məyusedici, bəzən də gözəl olur. Bu oyun bizə kədər, rəqibimizə isə xoşbəxtlik gətirdi. Futbolun gözəlliyi budur. Əlbəttə, hamımız müsbət nəticə əldə etmək istəyirdik. Bütün dünyada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirik. Sizi görmək və eşitmək, qələbələri sizlə qeyd etmək çox yaxşı idi. Bütün matçlar boyu bizə ümid və sevinc bəxş etdiniz. Başımızı dik tutub, daha güclü qayıdacağıq".

Xatırladaq ki, Fransa İsveçrə ilə matçın əsas və əlavə vaxtında 3:3 hesablı heç-heçə etsə də, penaltilər seriyasında 4:5 hesabı ilə uduzmuşdur.



## "Turnirin qalibi ola bilərik"

İspaniya millisinin baş məşqçisi Luis Enrique "Avro-2020"nin 1/4 finalında İsveçrəyə qalib gəldikləri matç haqqında danışdı.

51 yaşlı mütəxəssis qələbəni belə şərh edib: "Bu karyeramdakı ən rahat penalti seriyalarından biri idi. Çünki düzgün hazırlaşmışdıq, məşqdə hər şeyin üzərində işləmişdik. Lap əvvəldən dedim ki, biz 7 və ya 8 favorit komanda arasındayıq. Bu, mübaliğə deyil. Turnirin qalibi ola bilərik. İndi isə mübarizəni davam etdirən 4 komandadan biriyik".

## Danimarka Bakıda Cexiyaya qalib gəldi

Dünən Bakı Olimpiya Stadionunda futbol üzrə "Avro-2020"nin dördüncü final mərhələsinin Cexiya-Danimarka oyunu keçirildi. Niderlandlı referi Byorn Keypersin idarə etdiyi qarşılaşmanın artıq 5-ci dəqiqəsində danimarkalı Tomas Dileyni hesabı açdı. İlk hissənin sonlarında Kasper Dolberq Danimarka komandasının üstünlüyünü 2 topa çatdırdı. İkinci hissə çexlər hücumları ilə başladı və 49-cu dəqiqədə Patrik Şik qollardan birinin əvəzini çıxdı.

Hər iki komandanın söylərinə baxmayaraq, qalan dəqiqələrdə heç bir tərəf fərqlənə bilmədi və oyun 2:1 hesabı ilə skandinaviyalıların xeyrinə başa çatdı. Beləliklə, Danimarka millisi yarımfinala vəsiqə qazandı. Qeyd edək ki, matçdan əvvəl UEFA baş katibinin



müavini Corcio Marketti Bakı Olimpiya Stadionuna xüsusi fərqlənmə sertifikatı təqdim edib. Bildirilir ki, Bakıda keçirilmiş bütün oyunlarda stadion ideal vəziyyətdə olub.

Rizvan CƏFƏROV,  
"Azərbaycan"











## Vətən müharibəsində xüsusi xidmətləri olmuş FHN əməkdaşları mükafatlandırılıb

Ağdam rayon Quzanlı qəsəbəsində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.



AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində dövlət rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ic

rim ki, tədbiri keçirməkdə məqsəd Prezident İlham Əliyevin "dəmir yumruq" ifadəsindən ruhlanaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına mənəvi dəstək olmaq, eyni zamanda vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. İctimai Birlik tərəfindən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmiş digər dövlət və özəl qurumların əməkdaşlarının da mükafatlandırma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Rəsmi hissə bitdikdən sonra Ağdam Musiqi Məktəbinin şagirdlərinin maraqlı çıxışı olub. Fövqəladə Hallar Nazirliyinin 120 əməkdaşına fəxri fərman və hədiyyələr təqdim edilib.

Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi zəfərdən, xalqımızın 30 illik Qarabağ həsrətine son qoyulmasından danışılır.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildi

## Reza Deqati Fransada keçirilən konfransda Qarabağda çəkdiyi fotoların tarixçəsindən danışdı

Fransanın Pontuaz şəhərində "Baxış festivalı" (Festival du regard) çərçivəsində məşhur fotoqraf Reza Deqatinin sergisini və onun iştirakı ilə konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, azərbaycanlı diplomatlar, eləcə də Pontuaz şəhərinin rəhbərləri, sakinləri, fotosevərlər iştirak ediblər.

Reza Deqati Qarabağda çəkdiyi seçilmiş fotoları təqdim edərək, hər fotoğrafin tarixçəsi haqqında məlumat verib. O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərmişindən danışaraq bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı Fransadan Ermənistan 80 jurnalist, Azərbaycana isə yalnız 2 jurnalist göndərilib. Belə bir ədalətsizlik qarşısında ölkəmizə gələrək, baş verən hadisələri əbədiləşdirməyə qərar verib.

Birinci Qarabağ müharibəsi, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımına haqqında məlumat verən Reza Deqati çəkdiyi şəkilləri gös



terib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görəndən haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzablarını ifadə edən, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib.

Reza Deqati İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan etməsindən söz açıb. Erməni mərmisinin qurbanı olmuş 7 yaşlı qızığazın şəklini təqdim edərkən, onun atasının sözlərini xatırladaraq özü də qəhərlənib, konfrans iştirakçılarını da qəhərləndirib.

Reza Deqatinin məşhur fotolarından biri də Azərbaycandakı tolerantlıq və multikulturalizm mühtəyi, udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açması əks olunub. Bu foto da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konfrans zalının qarşısında "Günahsızların kütləvi qırğını" (Le massacre des innocents) adlı fotoalbumun satışı təşkil olunub.

Fotoqrafın seçmə şəkillərindən ibarət sergi insanların sıx olduğu demiryol vağzalının həyatında təşkil edilib. Sergidə onun Azərbaycandan çəkdiyi fotolar da yer alıb.

Reza Deqatinin məşhur fotolarından biri də Azərbaycandakı tolerantlıq və multikulturalizm mühtəyi, udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açması əks olunub. Bu foto da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konfrans zalının qarşısında "Günahsızların kütləvi qırğını" (Le massacre des innocents) adlı fotoalbumun satışı təşkil olunub.

Fotoqrafın seçmə şəkillərindən ibarət sergi insanların sıx olduğu demiryol vağzalının həyatında təşkil edilib. Sergidə onun Azərbaycandan çəkdiyi fotolar da yer alıb.

## "Azercell" in dəstəyi ilə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında iki medal qazanıblar

19-25 iyun 2021-ci il tarixlərində Singapurda təşkil olunan 33-cü Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2021 Singapore) "Azercell" in dəstəklədiyi Azərbaycan komandasının üzvləri ölkəmizi növbəti dəfə uğurla təmsil edərək 2 bürünc medal qazanıblar.

90 ölkədən 351 şagirdin qatıldığı onlayn formatlı müsabiqədə fərqlənən iştirakçılar sırasında Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Məhsin Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsimov da olub. Onlar müsabiqənin bürünc medalına layiq görüldülər. Olimpiadanın nəticələri yarışmanın Baş Assambleyasında səsvermə ilə rəsmiləşib.

Xatırladaq ki, Əziz Hüseynov ötan il də bu olimpiadada uğurla çıxış edərək bürünc medalı layiq görüldü. Beləliklə də, Ə.Hüseynov birdən çox IOI medalı qazanmış ilk həmvətənimiz olub. Səid Nəsimov da bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, uğurlu nəticə göstərib.

"Azercell" şirkəti informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların inkişafı üçün təşəbbüsləri davamlı olaraq dəstəkləyir. Artıq 2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardım



çı olub. Hazırkıdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.

## OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərbaycan" ASC (012) 440-46-94, (012) 441-19-91  
 "Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13  
 "Qaya" firması (012) 566-77-80, (050) 214-40-53  
 "Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24  
 "Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01  
 "Səma-M" MMC (012) 594-09-59  
 "Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22  
 "Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00  
 "City press" MMC (055) 819-09-26

**1 illik**  
124,80 (yüz yirmi dörd manat səksən qəpik) manat

**6 aylıq**  
62,40 (altmış iki manat qırx qəpik) manat

**3 aylıq**  
31,20 (otuz bir manat yirmi qəpik) manat

Hörmətli oxucular!  
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

## Beynəlxalq aləm

Yaponiyada torpaq sürüşməsində 20 nəfər itkin düşüb


Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 20 nəfər itkin düşüb. Bu barədə yerli NHK ictimai media təşkilatı xəbər verir.

Yaponiyanın hakimiyyət orqanlarından bildirmişlər ki, hadisə yerində axtarış-xilasetmə qrupları işlərini davam etdirir. Bundan əlavə, şəhərdə təxminən 20 min ev təsərrüfatının təxliyəsi barədə qərar qəbul olunubdur.

"Delta" ştammi Afrikada sürətlə yayılır

"Delta" koronavirusu ştammi böyük sürətlə Afrikada yayılır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat vermişdir. Təşkilatın Afrika üzrə regional direktoru Matsidiso Moetinini deyirə görə, qitədəki 38 ölkədə ölüm halları praktiki olaraq 15 faiz artmışdır. Qiymətləndirməyə görə COVID-19-un üçüncü dalğasının miqyası bir neçə dəfə çoxalmışdır. Son 6 həftə ərzində xəstəliyə yoluxanların sayı dərindən artıb, qitədə həftəlik rekord isə 224 minə çatmışdır. Eyni zamanda Afrika ölkələrində ötan ilə müqayisədə ok-sigenə olan tələbat 50 faiz artmışdır, vaxsınlar isə çatışmır. Bütün xəstəxanalar və morqrlar dolmuşdur. Materikin əhalisinin cəmi 1,2 faiz tam pəyventlənmə keçmişdir.

Milli Biotibbi Tədqiqatlar İnstitutunun direktoru Jan-Jak Muyembe xəbərdarlıq etmişdir ki, "Delta" bu cür sürətlə yayılmaqda davam etsə, Afrikanı fəlakət bürüyəcək.



Kanadada isti 719 nəfərin həyatına son qoyub

Son həftə ərzində görünməyən isti səbəbindən Kanadadakı Britaniya Kolumbiyası əyalətində 719 ölüm halı qeydə alınmışdır. Bu barədə əyalətin baş məhkəmə tibb eksperti Liza Lapoynt məlumat vermişdir. Onun dediyinə görə, bu rəqəm analoji dövrlərdə isti ilə bağlı qeydə alınan ölüm hallarının adı göstəricilərini üç dəfə üstələyir.

Litton şəhərində rekord isti ucubtından bütün evlər yanmışdır. Şəhərcik yer üzündən silinmişdir. Minə yaxın sakin təxliyə olunmuşdur. Anomal isti ABS-da da insanların həyatına son qoyur. Ötan ayın 25-dən bəri Vaşinqton və Oreqon ştatlarında 79 nəfər gülmürdəmən həlak olmuşdur.

## ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollektiv iş yoldaşları Azər Qasimova anası

ƏSLİ QASIMOVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollektiv iş yoldaşları

BƏYLƏR MUSTAFAYEVİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 03.07.2021
Ümumi yoluxmaların sayı	336318
Ümumi sağalmaların sayı	330380
Aktiv xəstə sayı	961
Ümumi test sayı	3778410
Ümumi ölmə sayı	4977
Yeni yoluxmaların sayı	95
Yeni sağalmaların sayı	42
Bu günkü test sayı	10428
Bu günkü ölmə sayı	0

Azərbaycan Respublikasının ərazisində COVID-19 aleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	03.07.2021
Ümumi vaxsınların sayı	3740447
1-ci mərhələ üzrə vaksinasiya edilənlərin sayı	2321863
2-ci mərhələ üzrə vaksinasiya edilənlərin sayı	1418584
Bu günkü vaxsınların sayı	69718
1-ci mərhələ üzrə vaksinasiya edilənlərin sayı	31055
2-ci mərhələ üzrə vaksinasiya edilənlərin sayı	38663

## "Azərenerji" ASC elektrik mallarının satın alınması üzrə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir: Elektrik mallarının satın alınması  
 Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını yalnız "ASAN ödəniş" vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu <https://etender.gov.az/> dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adçəkikolen tenderin bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Azad Məmmədov, telefon: (012) 490-09-27, 598-26-96; 598-05-56).

İddiaçı şirkətlərin ASAN/elektron imzalarının olması zəruridir. Yalnız ASAN imzası, yaxud elektron imzası olan iddiaçı dövlət satınalmalarının vahid internet Portalında qeydiyyatdan keçə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənilmələrə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- qiymət cədvəlində təqdim edilən bütün mallara Keyfiyyət Sertifikatı tələb olunur və həmin sertifikatlar Portalda hər bir malın qrupuna yüklənməlidir. Bütün malların Keyfiyyət Sertifikatlarını təqdim etməyən iddiaçıların tender təklifləri qiymətləndirilməyəcək.

Həmçinin iddiaçılar təqdim edilən bütün malların Keyfiyyət Sertifikatlarının mövcudluğu və orijinal olmaları barədə öhdəlik götürməli və öhdəlik sənədini PDF formatında elektron Portalda ixtisas uyğunluğu bəlməsinə yükləməlidirlər.


Sənədlər Azərbaycan dilində skan olunaraq dövlət satınalmalarının vahid internet Portalına yüklənməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 iyul 2021-ci il saat 09:00-a qədər bank təminatını və tender təklifi isə 05 avqust 2021-ci il saat 09:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq. İddiaçıların tender təklifləri 06 avqust 2021-ci il saat 09:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılaçaqdır.

Tender komissiyası

BAŞ REDAKTOR  
Bəxtiyar SADIQOV



Ünvan  
AZ 1073, Bakı şəhəri, Məhsin prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar  
Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,  
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoillüstrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

### Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sözlənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir  
 Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 3752  
Sifariş 1161  
Qiyməti 40 qəpik